

**TEST: 2205#01#Y15#01**

Test	2205#01#Y15#01
Fənn	2205 - Bütçə təşkilatlarında uçot və hesabat
Təsviri	[Təsviri]
Müəllif	Bağırılı İ.
Testlərin vaxtı	80 dəqiqə
Suala vaxt	0 Saniyə
Növ	İmtahan
Maksimal faiz	500
Keçid balı	170 (34 %)
Suallardan	500
Bölmələr	24
Bölmələri qarışdırmaq	<input checked="" type="checkbox"/>
Köçürməyə qadağa	<input checked="" type="checkbox"/>
Ancaq irəli	<input type="checkbox"/>
Son variant	<input checked="" type="checkbox"/>

**BÖLMƏ: 0101**

Ad	0101
Suallardan	57
Maksimal faiz	57
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	3 %

Sual: İkili mühasibat uçotu haqqında ilk nəşr kim tərəfindən keçirilib? (Çəki: 1)

- Luka Pocoli;  
 Bernulli  
 Viko van Gelderson  
 Nəsirəddin Tusi  
 Otto Ruland;

Sual: Muhasibatın yaranması üçün əsas vacib tələb nədir? (Çəki: 1)

- Təsərrüfat xeyli ölçüyə nail olmalı idi  
 İctimai əmək bölgüsü;  
 Əkinçiliyin inkişafı;  
 Maliyyənin meydana gəlməsi;  
 Doğru cavab yoxdur.

Sual: Babilistanda uçot nəyin üzərində aparılır? (Çəki: 1)

- Gil lövhələr;
  - Gips lövhələr
  - Papirus vərəqləri;
  - Adi kağız;
  - Taxta lövhələr.
- 

Sual: İlk uçot ilk olaraq vərəqələrdə hansı ölkədə aparılırdı? (Çəki: 1)

- Romada
  - Yunanıstanda;
  - Babilistanda;
  - Ərəbistanda;
  - Qədim Misirdə
- 

Sual: Nagd pul əvəzinə borcların ödənilməsi üçün nədən istifadə olunurdu? (Çəki: 1)

- Vekseldən
  - Mal-qaradan
  - Dövlət kreditindən
  - Bank kreditindən
  - Doğru cavab yoxdur
- 

Sual: İkili qetdiyyat hansı ölkədə meydana gəlib? (Çəki: 1)

- İtaliyada
  - Babilistanda
  - İngiltərədə;
  - Almaniyada
  - Yunanıstanda.
- 

Sual: İlk hesablayıcı cihaz nə vaxt meydana çıxmışdır? (Çəki: 1)

- XIX əsrdə;
  - XX əsrdə;
  - XVII əsrdə
  - XVIII əsrdə;
  - Doğru cavab yoxdur
- 

Sual: Mühasiblərin beynəlxalq gerbi hansı ildə təsis olunub? (Çəki: 1)

- 1944-cü ildə;
  - 1494-cü ildə;
  - 1994-cü ildə;
  - 2000-ci ildə
  - 1949-cü ildə
- 

Sual: İlk dövrlərdə hesablama işlərini idarə edən şəxs necə adlanırdı? (Çəki: 1)

- Yazar;
  - Mirzə;
  - Katib
  - Auditor
  - Deyilənlərin hər biri
- 

Sual: Mühasibat balansı bərabərliyi necə adlanır? (Çəki: 1)

- Aktivlər=passivlər;
  - Gəlirlər= xərclər;
  - Öhdəliklər=xərclər;
  - Aktivlər=vəsaitlər;
  - Xərclər=vəsaitlər.
- 

Sual: Dövlətin mühasibat balansının tərtibi üçün hansı uçot meydana gəlib? (Çəki: 1)

- Bütçə uçotu;
  - Statistika uçotu;
  - Bank uçotu
  - Təsərrüfat uçotu
  - Maliyyə uçotu
- 

Sual: Rusiyada mühasibat uçotu haqqında ilk kitab nə vaxt çap olunub? (Çəki: 1)

- 1783-cü ildə;
  - 1910-cu ildə
  - 1494-cü ildə;
  - 1850-ci ildə;
  - 1900-cü ildə
- 

Sual: Planlı iqtisadiyyatda uçotun məqsədi nə olub? (Çəki: 1)

- Informasiya vermək;
  - Nöqsanları aşkar etmək;
  - Pul vəsaitlərinin idarə edilməsi
  - Maliyyə nəzarətini təmin etmək
  - Bütün cavablar doğrudur.
- 

Sual: Planlı uçot bazar iqtisadiyyatındakı uçota uyğun gəlirmi? (Çəki: 1)

- Gəlmir;
  - Gəlir;
  - Qismən gəlir
  - Doğru cavab yoxdur;
  - Bütün cavablar doğrudur.
- 

Sual: Bazar iqtisadiyyatında maliyyə uçotunun vəzifəsi nədir? (Çəki: 1)

- Fəaliyyət nəticələri;
  - Planlaşdırmanı təmin etmək üçün informasiya vermək
  - Planlaşdırmanı təmin etmək
  - Cari nəzarətin aparılması
  - Sadalananların heç biri
- 

Sual: Bazar iqtisadiyyatında maliyyə hesabatlarının əsas vəzifələri hansılardır? (Çəki: 1)

- Maliyyə vəziyyəti haqqında informasiya;
  - Fəaliyyət nəticələri haqqında informasiya
  - Planlaşdırmanın təmin olunması;
  - Maliyyə nəzarətinin təmin olunması;
  - Sadalananların heç biri
- 

Sual: Uçotun standartlaşdırılmış sistemə nələr daxildir? (Çəki: 1)

- Vahid hesablar planı
  - Vahir bütçə təsnifatı;
  - Vahid hesabat
  - Vahid qərar
  - Vahid rəy.
- 

Sual: Maliyyə hesabatlarının standartlaşdırılmış sistemində nələr daxildir? (Çəki: 1)

- Hökumət orqanlarına təqdim edilən sənədlər;
  - Qeyri-hökumət orqanlarına verilən sənədlər;
  - Bütçə təşkilatlarına verilən sənədlər
  - Kommersiya təşkilatlarına verilən sənədlər;
  - Sadalananların hər biri.
- 

Sual: Maliyyə hesabatlarından istifadəçilər hansı informasiyanı almaq istəyirlər? Səhv olanı göstərin: (Çəki: 1)

- Maliyyə vəziyyəti haqqında informasiya;
  - Maliyyə riskləri haqqında informasiya
  - Pul resurslarının hərəkəti haqqında informasiya;
  - Fondların hərəkəti haqqında informasiya;
  - Qoyulmuş vəsaitlərin gəlirlik səviyyəsi.
- 

Sual: Maliyyə hesabatlarından istifadəçilər hansı informasiya almaq istəyirlər? (Çəki: 1)

- Pul resursları və onların hərəkəti haqqında informasiya;
  - Qoyulmuş vəsaitlərin gəlirlik səviyyəsi;
  - Verilmiş ssudaların qaytarılmasının mötəbərlik dərəcəsi;
  - Məhsulun alınma şərtləri
  - Sadalananların hər biri.
- 

Sual: Maliyyə hesabatlarından istifadəçilər hansı informasiya almaq istəyirlər? (Çəki: 1)

- Müəssisənin gəlirliliyi və mənfəətlilik potensialı;
  - Məsərəflər;
  - Səhmlərin gəlirlik dərəcəsi;
  - Sadalananların hər biri;
  - Sadalananların hər biri.
- 

Sual: Maliyyə hesabatlarından istifadəçilər hansı informasiya almaq istəyirlər? (Çəki: 1)

- Maliyyə riskləri haqqında informasiya
  - Qoyulmuş vəsaitlərin gəlirlilik səviyyəsi
  - Verilmiş ssudaların qaytarılmasının mötəbərlik dərəcəsi;
  - Sadalananların hər biri;
  - Doğru cavab yoxdur.
- 

Sual: Menecerlərə nəzarət və idarə etmək üçün vacib olan informasiya hansıdır? (Çəki: 1)

- Məsərəflər
  - Qoyulmuş vəsaitlərin gəlirlilik səviyyəsi;
  - Verilmiş ssudaların qaytarılmasının mötəbərlik dərəcəsi;
  - Sadalananların hər biri;
  - Doğru cavab yoxdur.
-

Sual: Beynəlxalq mühasibat uçotunun standartlarını işləyib hazırlayan təşkilatlar hansılardır? Səhv olanı göstərin (Çəki: 1)

- Birləşmiş Millətlər Təşkilatı;
  - Beynəlxalq mühasibat standartları üzrə komitə;
  - İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı;
  - Qiymətli Kağızlar və Birjalar üzrə Komissiya
  - Beynəlxalq Valyuta Fondu.
- 

Sual: Beynəlxalq maliyyə hesabatlarını işləyib hazırlayan təşkilatlar hansılardır? (Çəki: 1)

- Beynəlxalq mühasibat standartları üzrə komitə
  - Transmilli Korporasiyalar;
  - Dünya Bankı;
  - Beynəlxalq Valyuta Fondu;
  - Deyilənlərdən heç biri.
- 

Sual: Mühasibat uçotunun beynəlxalq standartlarını işləyib hazırlayan təşkilatlar hansılardır? (Çəki: 1)

- Transmilli şirkətlər;
  - Transmilli şirkətlər üzrə komisiya;
  - Avropa Valyuta İttifaqı;
  - Sadalananların hər biri.
  - Sadalananların heç biri.
- 

Sual: Beynəlxalq mühasibat standartları üzrə komitə hansı ildə yaradılmışdır? (Çəki: 1)

- 1973-cü ildə;
  - 1944-cü ildə;
  - 1990-cı ildə;
  - 1977-ci ildə;
  - 1995-ci ildə;
- 

Sual: Beynəlxalq mühasibat uçotu standartları üzrə komitə hansı ölkələrin iştirakı ilə yaradılmışdır? (Çəki: 1)

- İtaliyanın peşəkar mühasibat təşkilatları tərəfindən;
  - Böyük Britaniyanın peşəkar mühasibat təşkilatları tərəfindən;
  - İspaniyanın peşəkar mühasibat təşkilatları tərəfindən
  - Norveçin peşəkar mühasibat təşkilatları tərəfindən
  - Sadalananların hər biri.
- 

Sual: Peşəkar mühasibat təşkilatları hansı ölkələrdə yaradılıb? (Çəki: 1)

- Amerika Birləşmiş Ştatlarında
  - MDB ölkələrində;
  - Şərqi Asiya ölkələrində;
  - Doğru cavab yoxdur;
  - Bütün cavablar doğrudur.
- 

Sual: Dünya səviyyəsində mühasibat uçotu standartları buraxan təşkilat hansıdır? (Çəki: 1)

- İqtisadi və Sosial Şura;
- Beynəlxalq mühasibat standartları üzrə komitə;
- Qiymətli Kağızlar və Birjalar üzrə Komissiya;
- Avropa Birliyi;

Sual: Beynəlxalq mühasibat standartları üzrə komitə nə qədər standart buraxıb? (Çəki: 1)

- 25 beynəlxalq standart;
  - 32 beynəlxalq standart;
  - 20 beynəlxalq standart;
  - 35 beynəlxalq standart;
  - 28 beynəlxalq standart.
- 

Sual: BMT-nin iqtisadi və sosial şurası hansı təşkilatın nəzdində fəaliyyət göstərir? (Çəki: 1)

- Transmilli şirkətlər üzrə komissiya;
  - Şura fəaliyyət göstərmir;
  - Beynəlxalq Valyuta fondu;
  - Dünya bankı;
  - Heç biri.
- 

Sual: BMT-nin iqtisadi və sosial şurası hansı ildə yaradılıb? (Çəki: 1)

- 1982-ci ildə;
  - 1995-ci ildə;
  - 2000-ci ildə
  - 2002-ci ildə
  - 1985-ci ildə.
- 

Sual: Maliyyə uşotu və hesabatı sahəsində transmilli şirkətlər üzrə komissiya 4 №-li direktiv hansı ildə qəbul edilib? (Çəki: 1)

- 25 VII 1978-ci ildə;
  - 05 VII 1988-ci ildə;
  - 25 VI 1987-ci ildə;
  - 20 VII 1998-ci ildə;
  - 15 VII 1989-ci ildə.
- 

Sual: Beynəlxalq kapital bazarı hansı bazarların hesabına əmələ gəlmişdir? (Çəki: 1)

- Milli bazarların
  - Maliyyə bazarlarının;
  - Pul bazarlarının;
  - Sığorta bazarlarının;
  - Sadalananların hər birinin.
- 

Sual: Uçot və hesabat sahəsində beynəlxalq standartların işlənilib hazırlanmasına tələbatın səbəbləri? (Çəki: 1)

- Dövlətlərarası rəqabət;
  - Dünya təsərrüfat əlaqələrin inkişafına transmilli şirkətlərin təsiri;
  - Uşot və hesabatın avtomatlaşdırılması;
  - Mikroiqtisadi səviyyədə rəqabət;
  - Risklərin artması.
- 

Sual: Uçot və hesabat sahəsində beynəlxalq standartların işlənilib hazırlanmasına və tətbiq edilməsinə əsas səbəb nədir? (Çəki: 1)

- Dövlətlərarası rəqabət;

- Kapital bazarının inkişafına mühasibat uçotunun təsiri;
  - Uçotun sadələşdirilməsi;
  - Nəzarət orqanlarının tələbləri;
  - Sadalananların hər biri.
- 

Sual: Uçot və hesabat sahəsində beynəlxalq standartların tətbiqinə səbəb hansılardır? (Çəki: 1)

- Nəzarət orqanlarının tələbləri
  - Mühasibat uçotunun regional sistemləri
  - Mühasibat uçotunun hesablama planı;
  - Sadalananların hər biri;
  - Sadalananların heç biri.
- 

Sual: Mühasibat uçotu sahəsində beynəlxalq ünsiyyət dili hansılardır? (Çəki: 1)

- İngilis;
  - Balans;
  - Fond;
  - Satış;
  - Plan.
- 

Sual: Mühasibat uçotu sahəsində beynəlxalq ünsiyyət dilini göstərin? (Çəki: 1)

- Plan;
  - Debet;
  - İtalyan;
  - Hesabat;
  - Heç biri.
- 

Sual: Mühasibat uçotu sahəsində beynəlxalq ünsiyyət dili hansıdır? (Çəki: 1)

- Hesab planı;
  - Kredit;
  - Fransız;
  - Fond;
  - Sadalananların heç biri.
- 

Sual: Maliyyə hesabatlarının elementləri hansılardır? (Çəki: 1)

- Aktivlər;
  - Hesab planı;
  - Balans;
  - Heç biri;
  - Sadalananların hər biri.
- 

Sual: Mühasibat uçotunun hesablama metodu əsasında uçota alınan elementlər hansılardır? (Çəki: 1)

- Öhdəliklər;
  - Balans;
  - Hesab planı;
  - Hesabat;
  - Heç biri.
- 

Sual: Mühasibat uçotunda uçota alınan elementlər hansılardır? (Çəki: 1)

- Gəlirlər;
  - Hesabat;
  - Zərərin səbəbi;
  - Balans;
  - Sadalananların hər biri.
- 

Sual: Mühasibat uçotunda uçota alınan elementlər hansılardır? (Çəki: 1)

- Xərclər;
  - Sadalananların heç biri;
  - Balans;
  - Hesabat;
  - Hər biri.
- 

Sual: Mühasibat uçotu və hesabatda qeydə alınan elementlər hansılardır? (Çəki: 1)

- Xalis aktivlər (kapital);
  - Sadalananların hər biri;
  - Hesabat;
  - Hesab planı;
  - Heç biri.
- 

Sual: Mühasibat uçotu və hesabatlarda istifadəçilər üçün təqdim olunan informasiyaların keyfiyyət xüsusiyyətləri hansılardır? (Çəki: 1)

- Ümumilik;
  - Xüsusiyyətlik;
  - Fərdilik;
  - Anlaşıqlıq;
  - Məhsuldarlıq.
- 

Sual: Maliyyə hesabatlarında istifadəçilər üçün keyfiyyət xüsusiyyətləri hansılardır? (Çəki: 1)

- Müqayisəlilik;
  - Sifarişlilik;
  - Diskretlik;
  - Disbalanslıq;
  - Tərəflilik.
- 

Sual: Maliyyə hesabatlarında istifadəçilər üçün keyfiyyət xüsusiyyətləri hansılardır? (Çəki: 1)

- Ardıcılıq;
  - Məqsədəuyğunluq;
  - Fərdilik;
  - Elitarlıq;
  - Heç biri deyil.
- 

Sual: Maliyyə hesabatlarında istifadəçilər üçün keyfiyyət xüsusiyyətlərini göstərin? (Çəki: 1)

- Əhəmiyyətlilik;
  - Sərbəstlik;
  - Ödənişlilik;
  - Elitaqlıq;
  - Sadalananların hər biri.
-



Sual: Maliyyə hesabatlarında keyfiyyət xüsusiyyətləri hansılardır? (Çəki: 1)

- Ehtiyatlılıq;
  - Sərbəstlik;
  - Elitarlıq;
  - Ödənişlilik;
  - Heç biri.
- 

Sual: Dövlət balansının tərtibi(büdcə uçotu) hansı dövlətdə meydana gəlmişdir? (Çəki: 1)

- Qədim Yunanıstanda;
  - Roma İmperiyasında;
  - Babilistanda;
  - Misirdə;
  - İranda.
- 

Sual: Rusiyada mühasibat uçotu nəzəriyyəsi hansı uçot məktəbinin ideyalarına uyğun formalaşmışdır? (Çəki: 1)

- alman məktəbi;
  - fransız məktəbi;
  - anqlo-sakson məktəbi;
  - norveç məktəbi;
  - yunan məktəbi.
- 

Sual: İstifadəçilər maliyyə hesabatlarından hansı informasiyanı ala bilməz? (Çəki: 1)

- müəssisənin gəlirliliyi və mənfəətlilik potensialı haqqında;
  - maliyyə vəziyyəti haqqında;
  - tərəf müqabillər haqqında;
  - maliyyə riskləri haqqında;
  - pul resurslarının hərəkəti haqqında.
- 

Sual: Mühasibat uçotunun beynəlxalq standartlarının işlənilib hazırlanmasında iştirak etmir: (Çəki: 1)

- Transmilli Şirkətlər üzrə Komissiya;
  - Avropa Birliyi;
  - Dünya Bankı;
  - İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı;
  - Qiymətli kağızlar və birjalar üzrə Komissiya.
- 

Sual: Keçmiş, indiki və gələcək hadisələri qiymətləndirməklə istifadəçilərin iqtisadi qərarlar qəbul etməsinə təsir edən informasiya: (Çəki: 1)

- münasiblik;
  - etibarlılıq;
  - neytrallıq;
  - əhəmiyyətlilik;
  - tamlıq.
- 


Sual: Ehtiyat fondunun vəsaitindən istifadə müddəti nə qədərdir? (Çəki: 1)

- ilin sonuna qədər;
- müddətsizdir;
- icra orqanının qərarı ilə müəyyən edilir;
- ehtiyat fondu 1 aylıq yaradılır;

doğru cavab yoxdur.

---

**BÖLMƏ: 0102**

Ad	0102
Suallardan	50
Maksimal faiz	50
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	3 %

---

Sual: Maliyyə hesabatlarında keyfiyyət xüsusiyyətləri hansılardır? (Çəki: 1)

- Ehtiyatlılıq;
  - Sərbəstlik;
  - Elitarlıq;
  - Ödənişlilik;
  - Heç biri.
- 

Sual: Maliyyə hesabatlarının keyfiyyət xüsusiyyətləri hansılardır? (Çəki: 1)

- Düzgün təqdimat;
  - Oxunarlıq;
  - Mürəkkəblik;
  - Sadəlik;
  - Sadalananların hər biri.
- 

Sual: Maliyyə hesabatlarında istifadəçilər üçün keyfiyyət xüsusiyyətləri hansılardır? (Çəki: 1)

- Neytrallıq;
  - Təsirlilik;
  - Təşəbbüskarlıq;
  - Mürəkkəblik;
  - Sadəlik.
- 

Sual: Büdcəyə daxilolmalardan asılı olaraq iqtisadi təsnifatın hansı maddələri üzrə xərclər müdafiə olunan hesab edilir? (Çəki: 1)

- Əmək haqqı;
  - Müdafiə;
  - İnvestisiya;
  - Əsaslı;
  - Təmir.
- 

Sual: Büdcə daxilolmalarından asılı olaraq iqtisadi təsnifatın hansı maddələri müdafiə olunan xərclər hesab edilir? (Çəki: 1)

- Əmək haqqına üstəlik
  - Malların alışı;
  - Faizlər;
  - Dəftərxana xərcləri;
  - Təmir xərcləri.
-

Sual: B dce daxilolmalarından asılı olaraq iqtisadi t snifatın hansı madd ləri m dafi  olunan xərclər hesab edilir? ( eki: 1)

- Pensiya v  bařqa sosial m avin tl r;
  - Subsidiyalar;
  - Malların alınması;
  - M hsula g r   d niřl r;
  - He  biri.
- 

Sual: B dce daxilolmalarından asılı olaraq iqtisadi t snifatın hansı madd ləri m dafi  olunan xərclər hesab edilir? ( eki: 1)

- D vl tin daxili borclarına xidm tl  baėlı xərcl r;
  - G nd lik yem k x rci
  - Mehmanxana v  yol xərcl ri;
  - Xaric ezamiyy t;
  - He  biri.
- 

Sual: B dce daxilolmalarından asılı olaraq iqtisadi t snifatın hansı madd ləri m dafi  olunan xərclər hesab edilir? ( eki: 1)

- D vl tin xarici borclarına xidm tl  baėlı xərcl r;
  - Po t xidm tl rinin  d nilməsi;
  - Inventarların alınması
  - Avadanlıėın alınması;
  - Sadalananların he  biri.
- 

Sual: D vl t b dc sinin kassa icrası hansı t şkilat t r find n h yata ke irilir? ( eki: 1)

- D vl t x zin darlıq agentliyi;
  - AR Vergil r Nazirliyi;
  - D vl t G mr k Komitəsi;
  - D vl t Sosial M dafi  Fondu;
  - AR M rk zi Bankı.
- 

Sual: .D vl t b dc sinin h qiqi icrası hansı nazirlik t r find n h yata ke irilir? ( eki: 1)

- AR Maliyy  Nazirliyi;
  - AR Vergil r Nazirliyi;
  - D vl t G mr k Komitəsi;
  - D vl t Statistika Komitəsi;
  - AR M rk zi bankı.
- 

Sual: D vl t b dc sinin icrası bar d  illik hesabat hansı nazirlik t r find n AR Nazirl r Kabinetinə t qdim edilir? ( eki: 1)

- AR Maliyy  Nazirliyi;
  - AR Vergil r Nazirliyi;
  - AR İqtisadiyyat Nazirliyi;
  - D vl t Statistika Komitəsi;
  - He  biri.
- 

Sual: D vl t b dc sinin icrasına dair illik hesabat sonrakı ilin hansı ayında t qdim edilir? ( eki: 1)

- May ayında;
- Mart ayında;

- Aprel ayında;
  - Yanvar ayında;
  - İyun ayında.
- 

Sual: .Dövlət büdcəsinin kassa icrası barədə aylıq hesabat AR Nazirlər Kabinetinə hansı Nazirlik tərəfindən təqdim edilir (Çəki: 1)

- AR Maliyyə Nazirliyi
  - AR Vergilər Nazirliyi;
  - AR İqtisadi İnkişaf Nazirliyi;
  - AR Mərkəzi bankı
  - Dövlət Statistika Komitəsi.
- 

Sual: Büdcə təşkilatlarının xərclər smetalarının icrasına nəzarəti hansı Nazirlik həyata keçirir? (Çəki: 1)

- AR Maliyyə Nazirliyi;
  - AR İqtisadi İnkişaf Nazirliyi;
  - AR Vergilər Nazirliyi;
  - d) Dövlət Statistika Komitəsi;
  - AR Mərkəzi bankı.
- 

Sual: Büdcə təşkilatlarında büdcə uçotunun təşkilinə metodiki rəhbərlik hansı nazirlik tərəfindən həyata keçirilir? (Çəki: 1)

- AR Maliyyə Nazirliyi tərəfindən;
  - İqtisadi İnkişaf Nazirliyi tərəfindən;
  - Ədliyyə Nazirliyi tərəfindən;
  - Vergilər Nazirliyi tərəfindən;
  - Doğru cavab yoxdur.
- 

Sual: Xarici dövlət borcunun ölkə üzrə uçotunu hansı nazirlik aparır? (Çəki: 1)

- Maliyyə Nazirliyi;
  - Ədliyyə Nazirliyi;
  - Vergilər Nazirliyi;
  - Hər biri;
  - Heç biri.
- 

Sual: Dövlət borcunun mövcud vəziyyəti barədə məlumatlar ildə neçə dəfə mətbuatda dərc edilir? (Çəki: 1)

- Hər rübdə bir dəfə;
  - Ayda bir dəfə;
  - İldə bir dəfə;
  - İldə iki dəfə;
  - Doğru cavab yoxdur.
- 

Sual: Bələdiyyələr hansı halda xəzinədarlıq vasitəsilə xərclər üzrə əməliyyatların həyata keçirilməsindən imtina edə bilər? (Çəki: 1)

- Növbəti ilin birinci iş günü;
- İstədiyi vaxt;
- May ayının 1-nə qədər;
- Növbəti büdcə ilinə 10 gün qalanadək;
- Doğru cavab yoxdur.

---

Sual: Hansı halda bələdiyyələr gəlirlər üzrə əməliyyatların dövlət xəzinədarlığı vasitəsilə həyata keçirilməsindən imtina edə bilər? (Çəki: 1)

- Sonrakı ilin birinci iş günü
  - Növbəti büdcə ilinə qədər;
  - Bələdiyyə istədiyi vaxt;
  - Birinci rübün sonunadək;
  - Yanvarın 15-dək;
- 

Sual: Yerli büdcələrin icrası zamanı istifadə olunmayan vəsait kimin sərəncamında qalır? (Çəki: 1)

- Bələdiyyələrin
  - Dövlət Ehtiyat Fondunun
  - Yerli idarəetmə orqanlarının;
  - Büdcə təşkilatlarının;
  - Sadalananların heç biri
- 

Sual: Büdcə ili hansı dövrü əhatə edir? (Çəki: 1)

- Yanvar ayının 1-dən dekabr ayının 31-dək olan dövr;
  - Aprel ayının 1-dən mart ayının 31-dək olan dövr
  - Oktaybrın 1-dən sentyabrın 30-dək olan dövr;
  - Dekabrın 1-dən noyabrın 30-dək olan dövr
  - Bütün cavablar doğrudur.
- 

Sual: Smeta xərclərinin icrası üçün əsas şərt nədir? (Çəki: 1)

- Uçotu təşkil etmək;
  - Smetanı tərtib etmək
  - Əmr vermək
  - Ödəniş tələbnaməsi yazmaq
  - Məktub yazmaq
- 

Sual: Büdcə prosesinin neçə mərhələsi var? (Çəki: 1)

- 4 mərhələsi;
  - 2 mərhələsi;
  - 5 mərhələsi;
  - 3 mərhələsi
  - Doğru cavab yoxdur.
- 

Sual: Büdcə təşkilatları üçün milli mühasibat uçotu standartları hansı təşkilat tərəfindən təsdiq edilib? (Çəki: 1)

- AR Maliyyə Nazirliyi;
  - AR Nazirlər Kabineti;
  - AR Prezidenti;
  - AR Milli Məclisi;
  - Sadalananların hər biri.
- 

Sual: Büdcə təşkilatları üçün Milli Mühasibat uçotu atandartları hansı ildə təsdiq edilib? (Çəki: 1)

- 2009-cu ildə;

- 2005-ci ildə;
  - 2000-ci ildə;
  - 1995-ci ildə;
  - 2011-ci ildə
- 

Sual: Bütçə təşkilatları üçün Milli mühasibat uçotu hansı təşkilatlarda tətbiq edilir? (Çəki: 1)

- Ali təhsil müəssisələrdə;
  - Kredit təşkilatlarında
  - Sığorta təşkilatlarında;
  - Firmalarda;
  - Sadalananların hər birində.
- 

Sual: 1 №-li mühasibat uçotu standartı necə adlanır? (Çəki: 1)

- Maliyyə hesabatlarının təqdimatı
  - Statistik hesabatların təqdimatı;
  - Sahibkar hesabatların təqdimatı;
  - Vergi hesabatlarının təqdimatı;
  - Doğru cavab yoxdur.
- 

Sual: 2 №-li milli mühasibat uçotu standartı necə adlanır? (Çəki: 1)

- Pul vəsaitinin hərəkəti haqqında hesabatlar üzrə;
  - Borclara aid edilən xərclər üzrə;
  - Birləşdirilmiş maliyyə hesabatları üzrə;
  - Fərdi maliyyə hesabatları üzrə;
  - Bütçə ssudalarının istifadəsi üzrə
- 

Sual: 8 №-li milli mühasibat uçotu standartları necə adlanır? (Çəki: 1)

- Birgə müəssisələrdə iştirak payları üzrə;
  - Səhmdar cəmiyyətlərdə iştirak payı üzrə;
  - Nizamnamə kapitalında pay iştirakı üzrə;
  - Nizamnamə kapitalının səviyyəsi;
  - Sadalananların heç biri.
- 

Sual: 3 №-li mühasibat uçotu standartı necə adlanır? (Çəki: 1)

- Uçot siyasəti, uçot qiymətləndirmələrdə dəyişikliklər və səhvlər üzrə;
  - Nəzarət prosesinin təkmilləşdirilməsi üzrə;
  - Uçotun təşkilinin təkmilləşdirilməsi üzrə;
  - Uçotun qiymətləndirilməsinin təkmilləşdirilməsi üzrə;
  - Sadalananların heç biri.
- 

Sual: 4 №-li mühasibat uçotu standartı necə adlanır? (Çəki: 1)

- Xarici valyuta məzənnələrində dəyişikliklərin təsiri üzrə;
  - Xarici valyuta ehtiyatlarının dəyişilməsi üzrə;
  - Xarici valyutanın uçotunun təkmilləşdirilməsi üzrə
  - Milli valyutanın kursunun dəyişilməsi üzrə;
  - Sadalananların heç biri.
- 

Sual: 5 №-li mühasibat uçotu standartı necə adlanır? (Çəki: 1)

- Borclara aid edilən xərclər üzrə;

- BÜdcə təşkilatlarının smeta xərcləri üzrə;
  - Kommersiya təşkilatlarının xərcləri üzrə;
  - Gələcək dövrün xərcləri üzrə;
  - Xarici borclara xidmət üzrə.
- 

Sual: 6 №-li mühasibat uçotu standartı necə adlanır? (Çəki: 1)

- Birləşdirilmiş və fərdi maliyyə hesabatları üzrə;
  - Kommersiya fəaliyyəti haqda hesabatlar üzrə;
  - Maliyyə fəaliyyətinin nəticələri üzrə;
  - Hiperinflyasiya şəraitində Maliyyə Hesabatları üzrə;
  - Doğru cavab yoxdur.
- 

Sual: 7 №-li mühasibat uçotu standartı necə adlanır? (Çəki: 1)

- Acılı təsərrüfat cəmiyyətlərinə investisiyaların uçotu üzrə;
  - Kənd təsərrüfatına investisiyaların uçotu üzrə;
  - Tikinti təşkilatlarına investisiyaların uçotu üzrə;
  - Acılı təsərrüfat cəmiyyətlərinə kreditlərin uçotu üzrə;
  - Doğru cavab yoxdur.
- 

Sual: . 9 №-li mühasibat uçotu standartı necə adlanır? (Çəki: 1)

- Birja əməliyyatları üzrə gəlirlər üzrə;
  - Birjadankənar əməliyyatlar üzrə gəlirlər üzrə;
  - Birjada bağlanan uzunmüddətli müqavilələr üzrə;
  - Birjada bağlanan qısamüddətli müqavilələr üzrə;
  - Doğru cavab yoxdur.
- 

Sual: 10 №-li mühasibat uçotu standartı necə adlanır? (Çəki: 1)

- Hiperinflyasiya şəraitində Maliyyə Hesabatları üzrə;
  - Deflyasiya şəraitində Maliyyə Hesabatları üzrə;
  - Xüsusi sifarişlə Maliyyə Hesabatları üzrə;
  - Doğru cavab yoxdur.
  - Bütün cavablar doğrudur.
- 

Sual: 11 №-li mühasibat uçotu standartı necə adlanır? (Çəki: 1)

- Tikinti müqavilələri üzrə
  - Malların alqı-satqısı üzrə;
  - Kredit müqavilələri üzrə;
  - Doğru cavab yoxdur;
  - Bütün cavablar doğrudur.
- 

Sual: 12 №-li mühasibat uçotu standartı necə adlanır? (Çəki: 1)

- Ehtiyatlar üzrə;
  - Resurslar üzrə;
  - Satış üzrə;
  - Alış üzrə;
  - Vəsaitlərin yerləşdirilməsi üzrə.
- 

Sual: 13 №-li mühasibat uçotu standartı necə adlanır? (Çəki: 1)

- İcarə üzrə;

- Müəllif hüquqları üzrə lisenziyalar üzrə;
  - Faydalı qazıntıların istifadəsi ilə bağlı icarə müqavilələri üzrə;
  - Müqavilələr üzrə;
  - Razılaşmalar üzrə.
- 

Sual: 14 №-li mühasibat uçotu standartı necə adlanır? (Çəki: 1)

- Balans hesabatı tarixindən sonrakı hadisələr üzrə;
  - Balans hesabatı tarixindən əvvəlki hadisələr üzrə;
  - Balans hesabatlarının tarixi üzrə
  - Doğru cavab yoxdur;
  - Bütün cavablar doğrudur.
- 

Sual: 15 №-li mühasibat uçotu standartı necə adlanır? (Çəki: 1)

- Maliyyə alətləri: Məlumatın açıqlanması və təqdim edilməsi üzrə;
  - Maliyyə alətləri haqqında rəy üzrə;
  - Maliyyə alətlərinin istifadəsi və xüsusiyyətləri üzrə;
  - Doğru cavab yoxdur;
  - Bütün cavablar doğrudur.
- 

Sual: 16 №-li mühasibat uçotu standartı necə adlanır? (Çəki: 1)

- Daşınmaz əmlaka investisiyalar üzrə;
  - Daşınan əmlaka investisiyalar üzrə;
  - Qiymətli kağızların yerləşdirilməsi üzrə
  - Qiymətli kağızlara investisiyalar üzrə;
  - Məcmu investisiyalar üzrə.
- 

Sual: 17 №-li mühasibat uçotu standartı necə adlanır? (Çəki: 1)

- Torpaq, tikili və avadanlıqlar üzrə;
  - Material ehtiyatları üzrə;
  - Azqiymətli, tezköhnələn əşyalar üzrə
  - Daşınan və daşınmaz əmlak üzrə;
  - Daşınmaz əmlakın yenidən qiymətləndirilməsi üzrə.
- 

Sual: 18 №-li mühasibat uçotu standartı necə adlanır? (Çəki: 1)

- Səqment hesabatları üzrə;
  - Aylıq hesabatlar üzrə;
  - Fərdi maliyyə hesabatları üzrə;
  - Maliyyə nəticələri haqda icmal hesabat üzrə;
  - Maliyyə fəaliyyəti haqda cari hesabat üzrə.
- 

Sual: 19 №-li mühasibat uçotu standartı necə adlanır? (Çəki: 1)

- Qiymətləndirilmiş öhdəliklər, şərti öhdəliklər və şərti aktivlər üzrə;
  - Qiymətləndirilmiş öhdəliklər və aktivlər üzrə;
  - Qiymətləndirilmiş aktivlər üzrə;
  - Doğru cavab yoxdur;
  - Bütün cavablar doğrudur.
- 

Sual: 20 №-li mühasibat uçotu standartı necə adlanır? (Çəki: 1)

- Əlaqəli tərəflər haqqında məlumatın açıqlanması üzrə;



- B dce t şkilatının f aliyyeti haqqında m lumatın a ıqlanması  zr ;
- B l diyyenin f aliyyeti haqqında m lumatın a ıqlanması  zr ;
- B dc d nk nar v saitl r haqqında m lumatın a ıqlanması  zr 
- Dođru cavab yoxdur

Sual: 21 N -li m hasibat u otu standartı nec  adlanır? ( eki: 1)

- Pul v saitləri yaratmayan aktivl rin qiym td n d şm si  zr ;
- Pul v saitləri yaradan aktivl rin qiym td n d şm si  zr ;
- M ssis nin b t n aktivl rinin qiym td n d şm si  zr ;
- T şkilatın aktivl rinin yenid n qiym tl ndirilm si  zr 
- Pul v saitləri yaradan  hd likl rin qiym tinin artması  zr .

Sual: 22 N -li m hasibat u otu standartı nec  adlanır? ( eki: 1)

-  mumi d vl t sektoru haqqında maliyy  m lumatının a ıqlanması  zr 
- Kommersiya f aliyyeti haqqında maliyy  m lumatının a ıqlanması  zr ;
- Qeyri-d vl t sektoru haqqında maliyy  m lumatının a ıqlanması  zr 
- B dc d nk nar f aliyy t haqqında maliyy  m lumatının a ıqlanması  zr ;
- Dođru cavab yoxdur.

Sual: 23 N -li m hasibat u otu standartı nec  adlanır? ( eki: 1)

- Qeyri-birja  m liyyatları  zr  g lirl r  zr ;
- Birja  m liyyatlarından g lirl r  zr ;
- Birja v  qeyri-birja  m liyyatları  zr  g lirl r  zr 
- B dc d nk nar g lirl r  zr ;
- Qeyri-birja  m liyyatlarından itkirl r  zr .

Sual: 24 N -li m hasibat u otu standartı nec  adlanır? ( eki: 1)

- Maliyy  hesabatlarında b dce m lumatlarının t qdimatı  zr 
- Maliyy  hesabatlarında b dc d nk nar m lumatların t qdimatı  zr ;
- Maliyy  hesabatlarında kommersiya m lumatlarının t qdimatı  zr ;
- Maliyy  hesabatlarında yol veril n s hvl r haqda m lumatların t qdimatı  zr ;
- Dođru cavab yoxdur.

### **B LM : 0201**

Ad	0201
Suallardan	52
Maksimal faiz	52
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar t�qdim etmək	3 %

Sual: B dce t şkilatlarında m hasibat xidm tinin t şkili hansı normativ s n d  sasında h yata ke irilir? ( eki: 1)

- M hasibat U otu haqqında Qanun;
- M hasibat u otu nun t şkili v  aparılmasına dair t limat;
- Milli M hasibat U otu Standartları
- X zin  u otunun aparılmasına dair t limat;
- Sadalananların h r biri.

Sual: B dce t şkilatları m hasibat u otuna dair t limat hansı ild  t sdiq olunub? ( aki: 1)

- 2012-ci il;
  - 2008-ci il;
  - 2004-c  il;
  - 2010-cu il;
  - 2013-c  il.
- 

Sual: Azərbaycan Respublikası M hasibat U otu haqqında Qanun hansı ild n q vv d dir? ( aki: 1)

- 2000-ci ild n;
  - 2004-c  ild n;
  - 2012-ci ild n
  - 2009-cu ild n;
  - 2005-ci ild n
- 

Sual: B dce t şkilatlarında m hasibat u otunun t şkili v  aparılmasına dair t limat hansı icra hakimiyyəti t r find n q bul edilib? ( aki: 1)

- AR Nazirl r Kabineti
  - AR Maliyyə Nazirliyi;
  - AR Milli M clisi;
  - AR Maliyyə Nazirliyi v  M rk zi Bankı;
  - AR  dliyyə Nazirliyi
- 

Sual: D vl t b dc d n maliyy l ş n t şkilatlarda b dce t şkilatları u un milli m hasibat u otu standartlarına uyğun olaraq m hasibat u otunun t şkili v  aparılmasına dair t limat hansı ild n q vv d dir? ( aki: 1)

- 2010-cu ild n;
  - 2012-ci ild n;
  - 2009-cu ild n;
  - 2013-c  ild n;
  - Q vv y  minm yib
- 

Sual: B dc d n maliyy l ş n t şkilatlarda m hasibatlıq t r find n hansı i l r h yata ke irilir? S hv olanı g st rin: ( aki: 1)

- Malların alı ı  zr  m qavil l r hazırlanması;
  - Material qiym tlil rinin istifad y  verilməsi v  x rc  silinməsi;
  - X rc l r smetasında n z rd  tutulan x rc l r in  d ni i;
  -  sas v saitl r in u otu;
  -  saslı t mirin aparılması.
- 

Sual: B dce t şkilatlarında m hasibatlıq hansı i l ri h yata ke irir? ( aki: 1)

- Cari t mirin aparılması;
  -  saslı t mirin aparılması;
  - Malların alı ı u un m qavil l r hazırlanması;
  - Sadalananların h r biri;
  - Sadalananların he  biri.
- 

Sual: B dce t şkilatlarında m hasibatlıq hansı i l ri h yata ke irir? ( aki: 1)

- Hansı i çinin m kafatlandırıldıđını m  y n edir;

- Xərc normalarını müəyyən edir;
  - Material qiymətlərinin istifadəyə verilməsini həyata keçirir;
  - Əlavə vəsait almaq üçün vəsatət qaldırır.
  - Bütün cavablar doğrudur.
- 

Sual: Büdcə təşkilatlarında mühasibatlıq hansı işləri həyata keçirir? (Çəki: 1)

- Əsas vəsaitləri təmir edir;
  - Reklam normalarını müəyyən edir;
  - Əsas vəsaitlərin uçotunu aparır;
  - Malların alışını təşkil edir;
  - Bütün cavablar doğrudur.
- 

Sual: Büdcə təşkilatlarında mühasibatlıq hansı xidməti təşkil edir? (Çəki: 1)

- Xərc smetalarına düzəliş və əlavələr edir
  - Büdcənin kassa icrasının uçotunu aparır;
  - Ərzaq məhsullarının istifadəyə verilməsini təşkil edir və xərcə silir
  - Bütün cavablar doğrudur;
  - Bütün cavablar səhvdir.
- 

Sual: Büdcə təşkilatlarında mühasibatlıq hansı xidməti təşkil edir? (Çəki: 1)

- Əsas vəsaitlərin təmirini həyata keçirir;
  - Ezamiyyə normalarını müəyyən edir;
  - Əsas vəsaitlərin balansdan silinməsi ilə əlaqədar sənədləri rəsmiləşdirir;
  - Material ehtiyatlarının keyfiyyətinə nəzarət edir;
  - Bütün cavablar doğrudur.
- 

Sual: Büdcə təşkilatlarında mühasibatlıq hansı xidməti təşkil edir? (Çəki: 1)

- Pul vəsaitlərinin xərclənməsi əməliyyatların uçotunu aparır;
  - Büdcə xərclərinin kassa icrasının uçotunu aparır;
  - Ezamiyyə normalarını müəyyən edir;
  - Agent-bankda hesablaşma hesabı açır;
  - Bütün cavablar doğrudur.
- 

Sual: Büdcə təşkilatlarında mühasibatlıq hansı xidməti təşkil edir? (Çəki: 1)

- Smeta xərclərinin icrasının uçotunu təşkil edir;
  - Büdcə xərclərinin kassa icrasının uçotunu aparır;
  - Tətbiq olunan Milli Mühasibat Uçotu Standartlarına düzəliş edir;
  - Doğru cavab yoxdur;
  - Sadalananların hər biri doğrudur.
- 

Sual: Büdcə təşkilatlarında mühasibatlıq hansı xidməti həyata keçirir? (Çəki: 1)

- Öhdəlik sənədlərini hazırlayır və xəzinədarlığa göndərir;
  - Büdcə xərclərinin kassa icrasının uçotunu aparır;
  - Büdcə təşkilatlarının xərc normalarını təsdiq edir;
  - Büdcə təşkilatlarının xərc smetasını təsdiq edir;
  - Sadalananların hamısı doğrudur.
- 

Sual: Büdcə təşkilatlarında mühasibatlıq hansı xidməti həyata keçirir? (Çəki: 1)

- Büdcədən kənar vəsaitlər üzrə gəlir və xərclər smetasını hazırlayır;

- B d c d n k nar v saitl r  zr  g lir v  x rcl r smetasını t sdiq edir;
  - B d c d n k nar v saitl r  zr  r hb rlikd n hesabata t l b edir;
  -  saslı t mirin aparılmasını t l b edir;
  - Dođru cavab yoxdur.
- 

Sual: B d c  t şkilatlarında m hasibat xidm tinin r hb ri v zif sin  t yin edilm  şərtl ri hansılardır? ( eki: 1)

- Orta ixtisas t hsili v  b d c  t şkilatlarında 2 illik m hasib stajı olması;
  - Orta ixtisas t hsili v  b d c  t şkilatlarında 3 illik m hasib stajı olması;
  - Orta ixtisas t hsili v  b d c  t şkilatlarında 4 illik m hasib stajı olması;
  - B d c  t şkilatlarında m hasib v zif sində azı 2 illik iř stajı olması v  ali ixtisas t hsili;
  - B d c  t şkilatlarında m hasib v zif sində 1 illik m hasib stajı olması v  ali ixtisas t hsili;
- 

Sual: B d c  t şkilatlarında m hasibat xidm tinin r hb ri v zif sin  t yin olunma şərtl ri hansılardır? ( eki: 1)

- Orta ixtisas t hsili v  b d c  t şkilatlarında 1 illik m hasib stajı olması;
  - Orta ixtisas t hsili v  b d c  t şkilatlarında 2 illik m hasib stajı olması;
  - Orta ixtisas t hsili v  b d c  t şkilatlarında 3 illik m hasib stajı olması;
  - Orta ixtisas t hsili v  b d c  t şkilatlarında m hasib v zif sində azı 5 illik iř stajı;
  - Ali ixtisas t hsili v  b d c  t şkilatlarında 1 illik m hasib stajı olması
- 

Sual: B d c  t şkilatlarında m hasibat xidm tinin r hb rinin h quqları hansılardır? ( eki: 1)

- Pul s n dl ri  sasında bankdan pul almaq;
  - Malların q bul edilm si
  - M hasibat s n dl rini ikinci imza etmək;
  - Sadalananların hamısı dođrudur
  - Sadalananların he  biri dođru deyil.
- 

Sual: B d c  t şkilatlarında m hasibat xidm tinin r hb rinin h quqları hansılardır? ( eki: 1)

- Pul s n dl ri  sasında bankdan pul almaq
  - M hasibatlıđın iřcil rinin xidm ti v zif l rini t min edir;
  - M hasibatlıq t r find n xidm t olunan t şkilatlardan m hasibat  c n lazımı s n dl ri vaxtında t hvil verilm sini t l b etmək
  - Sadalananların hamısı dođrudur;
  - Sadalananların he  biri dođru deyil.
- 

Sual: B d c  t şkilatlarında m hasibat xidm tinin r hb rinin v zif l ri hansılardır? ( eki: 1)

- Pul s n dl ri  sasında bankdan pul almaq;
  - Malları m sul saxlanma  c n q bul etmək
  - M hasibat  cotunun aparılmasına r hb rlik etmək;
  - M hasibat s n dl rini ikinci imza etmək;
  - Sadalananların h r biri.
- 

Sual: B d c  t şkilatlarında m hasibat xidm tinin r hb rinin v zif l ri hansılardır? ( eki: 1)

- M hasibatlıđın xidm t etdiyi b lm l rd n  cot  c n lazımı s n dl ri vaxtında t hvil verilm sini t l b etmək;
- M hasibat s n dl rini ikinci imza etmək;
- Maliyy  hesabatlarının t rtib v  t qdim edilm sin  r hb rlik etmək;
- Sadalananların h r biri;
- Sadalananların he  biri.

---

Sual: B dce t şkilatlarında m hasibat xidm tinin r hb rinin v zif ləri hansılardır? ( eki: 1)

- M hasibatlıđın iŗil rinin xidm ti v zif lerini t yin edir;
  - M hasibatlıđın strukturunu t yin edir;
  - M hasibatlıđın Őtatlarını t yin edir;
  - Malları m sul saxlanma  c n q bul edir
  - Sadalananların h r biri.
- 

Sual: B dce t şkilatlarında m hasibat xidm tinin r hb rinin v zif ləri hansılardır? S hv olanı g st rin: ( eki: 1)

- M hasibat uŗotunun aparılmasına r hb rl k edir;
  - Pul s n dl ri  sasında bankdan pul g t r r;
  - Maliyy  hesabatlarının t rtib v  t qdim edilm sin  r hb rl k edir
  - M hasibatlıđın iŗil rinin xidm ti v zif lerini t yin edir;
  - Maddi qiym tlil rin inventarizasiya olunmasını t min edir
- 

Sual: B dce t şkilatlarında m hasibat xidm tinin r hb rinin v zif ləri hansılardır? S hv olanı g st rin: ( eki: 1)

- Mal-material qiym tlil rinin q bul edir
  - Maddi qiym tlil rin inventarizasiya olunmasını t min edir;
  - Pul v saitl rinin inventarizasiya olunmasını t min edir;
  - Debitorlarla hesablaŗmalar inventarizasiya olunmasını t min edir;
  - S n dl rin qorunub saxlanmasını t min edir;
- 

Sual: B dce t şkilatlarında m hasibat xidm tinin r hb rinin v zif ləri hansılardır? S hv olanı g st rin: ( eki: 1)

- Kassa kitabının aparılması;
  - Kassa  m liyyatlarının aparılmasına n zar t;
  - Debitorlarla hesablaŗmalar inventarizasiya olunmasını t min edir;
  - S n dl rin qorunub saxlanmasını t min edir
  - Maddi qiym tlil rin inventarizasiya olunmasını t min edir.
- 

Sual: B dce t şkilatlarında m hasibat xidm tinin r hb rinin v zif ləri hansılardır? ( eki: 1)

- Pul s n dl ri  sasında bankdan n đd pulun alınması
  - Malların q bul edilm si;
  - Kreditorlarla hesablaŗmaların inventarizasiya olunmasını t min edir;
  - Kassa kitabının aparılması
  - Sadalananlardan heŗ biri.
- 

Sual: B dce t şkilatlarında m hasibat xidm tinin r hb rinin v zif ləri hansılardır? S hv olanı g st rin: ( eki: 1)

- Kassa kitabının d zg n aparılmasına n zar t etmək;
  - Maddi qiym tlil rin inventarizasiya olunmasını t min etmək;
  - S n dl rin qorunub saxlanılmasını t min etmək
  - Maliyy  hesabatlarının t rtib v  t qdim edilm sin  r hb rl k etmək
  - Sadalananlardan heŗ biri.
- 

Sual: B dce t şkilatlarında m hasibat xidm tinin r hb ri hansı v zif l r  malikdir? ( eki: 1)

- M hasibat uŗotunun aparılması zamanı lazım olan s n dl ri t l b etmək

- Maliyyə sənədlərini ikinci imza etmək;
  - Kassa əməliyyatlarının aparılmasına nəzarət edir;
  - Kassa əməliyyatlarını aparmaq;
  - Sadalananların hər biri
- 

Sual: Büdcə təşkilatlarında mühasibat xidmətinin rəhbərinin hansı vəzifələri vardır? Səhv olanı göstərin: (Çəki: 1)

- Mal-material qiymətlərinin qəbul edilməsi
  - [Maddi qiymətlilərin inventarizasiya olunmasını təmin etmək;
  - Kassa kitabının düzgün aparılmasına nəzarəti həyata keçirmək
  - Debitorlarla hesablaşmalar inventarizasiya olunmasını təmin etmək;
  - Mühasibatlığın işçilərinin xidməti vəzifələrini təyin etmək.
- 

Sual: Büdcə təşkilatlarında mühasibat xidmətinin rəhbərləri öz işlərində hansı sənədləri əldə rəhbər tutur? (Çəki: 1)

- Statistika idarəsinin təlimatlarını;
  - AR Maliyyə Nazirliyinin əmrlərini;
  - AR Mühasibat uçotu haqqında qanunu və digər normativ sənədləri;
  - Sadalananların hər biri
  - İqtisadi İnkişaf Nazirliyinin təlimatları.
- 

Sual: Büdcə təşkilatlarında mühasibat xidmətinin vəzifələri hansılardır? (Çəki: 1)

- Normativ sənədlərə əsasən mühasibat uçotunun düzgün təşkilini təmin etmək
  - Mühasibatlığın işçilərinin xidməti vəzifələrini təyin etmək;
  - Kassa kitabının düzgün tərtib olunmasını təmin etmək
  - Sadalananların hər biri;
  - Sadalananların heç biri.
- 

Sual: Büdcə təşkilatlarında mühasibat xidmətinin vəzifələri hansılardır? (Çəki: 1)

- Aparılan əməliyyatların qanuniliyinə nəzarəti həyata keçirmək;
  - Mühasibat uçotunun düzgün təşkilini təmin etmək;
  - Maddi-məsul şəxsləri müvafiq təlimatlarla təmin etmək
  - Alqı-satqı müqavilələrini imzalamaq;
  - Xərc smetalarını icra etmək
- 

Sual: Büdcə təşkilatlarında mühasibat xidmətinin vəzifələri hansılardır? (Çəki: 1)

- Sənədləri düzgün tərtib etmə
  - Tərəf müqabillərinin fəaliyyətinə nəzarət etmək;
  - Xərc smetalarını icra etmək;
  - Alqı-satqı müqavilələrini imzalamaq;
  - Doğru cavab yoxdur
- 

Sual: Büdcə təşkilatlarında mühasibat xidmətinin vəzifələri nədən ibarətdir? Səhv olanı seçin: (Çəki: 1)

- Xüsusi vəsaitlər üzrə uçotu aparmaq;
  - Maddi-məsul şəxsləri müvafiq təlimatlarla təmin etmək;
  - Fəhlə və qulluqçuların əmək haqqını vaxtı vaxtında köçürmək;
  - Aparılan əməliyyatların qanuniliyinə nəzarət etmək
  - Doğru cavab yoxdur.
-

Sual: B dce t şkilatlarında m hasibat xidm tinin v zif ləri hansılardır? ( eki: 1)

- M hasibat s n dləri arxiv  verilm sini t min etmək
  - Arxiv  t hvil verilmiř s n dl rin d zg n saxlanmasına n zar t etmək;
  - Xerc smetalarının icrasını t şkil etmək;
  - Sadalananların h r biri;
  - Sadalananların he  biri.
- 

Sual: B dce t şkilatlarında hansı s n dl r icra  g n q bul edilmir ( eki: 1)

- S n dd  bař m hasibin v  ya onun m avinin imzası olmadıqda;
  - S n dd  řtamp olmadıqda ;
  - S n dd  komendantın imzası olmadıqda;
  - S n din n mrəsi olmadıqda;
  - B t n cavablar doęrudur.
- 

Sual: B dce t şkilatlarında pul v  hesablařma s n dl rin  n azı ne  ř xs imzalamalıdır? ( eki: 1)

-  n azı iki ř xs
  -  n azı 5 ř xs
  -  n azı 1 ř xs
  -  n azı 3 ř xs ;
  - normalařdırılmayıb.
- 

Sual: B dce t şkilatlarında m hasibat u otu registrl ri hansı dild  aparılmalıdır? ( eki: 1)

- Azərbaycan dilində
  - Rus dilində
  - İngilis dilində
  - Azərbaycan v  ingilis dill rində;
  - F rqi yoxdur.
- 

Sual: B dce t şkilatlarında m hasibat balansında ařkar olunan s hvl rin d z liři hansı qaydada aparılır? ( eki: 1)

- S hv olan m bl ğin  z rindən nazik x tt  ekil r k  st nd n d zg n m bl ğ yazılır;
  - M hasibat s n dl rində he  bir d z liř etmək olmaz;
  - Bu haqda akt t rtib olunaraq s n dd   lav  edilir;
  - Yeni balans t rtib edilir
  - Doęru cavab yoxdur
- 

Sual: B dce t şkilatlarında kassa s n dl rində nec  d z liř aparılır? ( eki: 1)

- Kassa s n dl rində d z liř  yol verilmir;
  - Storno"  sulu il ;
  - İmza etm kl 
  - Pozub yenid n yazmaqla;
  - Bař m hasibin icazəsi il .
- 

Sual: B dce t şkilatlarında bank s n dl rin  d z liř nec  edilir? ( eki: 1)

- Bank s n dl rində d z liř  yol verilmir
- Bankın icazəsi il 
- B dce t şkilatının r hb rinin icazəsi il ;
- Storno"  sulu il 

Baş mühasibin icazəsi ilə.

---

Sual: Bütçə təşkilatlarında mühasibat uçotunun obyektı nələrdir? (Çəki: 1)

- Bütçə təşkilatlarının gəlirləri;
  - Alqı-satqı müqavilələri;
  - Uçot registrləri
  - Memorial-orderlər
  - Bütçə təşkilatının xərc smetası.
- 

Sual: Bütçə təşkilatlarında mühasibat uçotu obyektı hansılardır? (Çəki: 1)

- Bütçə təşkilatının gəlirlər və xərclər balansı;
  - Bütçə təşkilatının mühasibat xidmətinin fəaliyyəti;
  - Alqı-satqı müqavilələri;
  - Uçot registrləri;
  - Bütçə təşkilatlarının xərcləri.
- 

Sual: Bütçə təşkilatlarında mühasibat uçotu obyektı nədir? (Çəki: 1)

- Pul vəsaitləri
  - Uçot sənədləri
  - Xərc smetalarının tərtibi
  - Mühasibat xidmətinin fəaliyyəti
  - Doğru cavab yoxdur
- 

Sual: Bütçə təşkilatlarında mühasibat uçotu obyektı hansılardır? (Çəki: 1)

- Hesablaşmalar
  - Müqavilələr;
  - Smetalar;
  - Hesabatlar;
  - Sadalananların heç biri.
- 

Sual: Bütçə təşkilatlarında mühasibat uçotu obyektı hansılardır? (Çəki: 1)

- fondlar;
  - ilkin uçot sənədləri;
  - mühasibat registrləri;
  - sadalananların heç biri;
  - sadalananların hər biri
- 

Sual: Bütçə təşkilatlarında mühasibat uçotu obyektı nədir? (Çəki: 1)

- ehtiyatlar;
  - müqavilələr
  - sənədlər
  - sadalananların heç biri;
  - sadalananların hər biri.
- 

Sual: . Bütçə təşkilatlarında mühasibat uçotu obyektı nədir? (Çəki: 1)

- maddi qiymətlilər;
- uçot registrləri
- memorial-orderlər;
- bildiriş;



sadalananların hər biri.

---

Sual: Bütçə təşkilatlarında gəlirlərin hərəkətin mərhələsindən asılı olaraq neçə qrupa bölünür? (Çəki: 1)

- iki qrupa;  
 beş qrupa;  
 üç qrupa;  
 dörd qrupa;  
 bir qrupa.
- 

Sual: Bütçə təşkilatlarının xərcləri hərəkəti mərhələsindən asılı olaraq neçə qrupa bölünür? (Çəki: 1)

- 2  
 4  
 6  
 3  
 5
- 

Sual: Bütçə təşkilatlarında ilkin sənədlər özündə zəruri rekvizitləri əks etdir-məlidir? Səhv olanı göstərin (Çəki: 1)

- sənədin adı;  
 sənədin nömrəsi;  
 sənədin kodu;  
 sənədin tərtib edilmə tarixi;  
 sənədin qüvvədə olduğu dövr
- 

Sual: Bütçə təşkilatlarında ilkin sənədlər özündə hansı rekvizitləri əks etdirməlidir? Səhv olanı göstərin: (Çəki: 1)

- sənədin kodu;  
 sənədin tərtib edilmə yeri  
 zəruri imzalar  
 əməliyyatın məzmunu  
 doğru cavab yoxdur.
- 

### **BÖLMƏ: 0202**

Ad	0202
Suallardan	46
Maksimal faiz	46
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	3 %

---

Sual: Bütçə təşkilatlarında ilkin sənədlər özündə hansı rekvizitləri əks etdir-məlidir? (Çəki: 1)

- sənəd tərtib edilən təşkilatın adı;  
 sənədi qəbul edəcək təşkilatın adı;  
 hesablaşma üsulu;  
 sənədin müddəti;  
 doğru cavab yoxdur.
-

Sual: B dce t şkilatlarında ilkin s n dl r  z nd  hansı rekvizitl ri  ks etdir-m lidir? ( eki: 1)

- t s rr fat  m liyyatlarının adı;
  - s n din l gv edilm si qaydası
  - s n din t rtib edilm si qaydası
  - s n din m dd ti
  - b t n cavablar dođrudur
- 

Sual: B dce t şkilatlarında ilkin s n dl r  z nd  hansı rekvizitl ri  ks etdirm -lidir? ( eki: 1)

- s n di t rtib ed n  xsin imzası
  - s n din t rtibi qaydası;
  - s n din forması;
  - b t n cavablar dođrudur.
  - b t n cavablar s hvdir
- 

Sual: B dce t şkilatlarında m hasibat u otunun hansı forması h yata ke irilir? ( eki: 1)

- momeial-order forması;
  - f rdi u ot forması;
  - yalnız sad l şdirilm ş u ot
  - x zin  hesab kitablarında u ot
  - sadalananların h r biri
- 

Sual: B dce t şkilatlarında momeial orderl r n d  qeyd  alınır? ( eki: 1)

- baş kitabda
  - x zin  hesab kitablarında
  - d ft rd ;
  - kassa kitabında
  - sadalananların h r birində
- 

Sual: B dce t şkilatlarında m hasibat u otu s n dl r v  maliyy  hesabatları istintaq orqanları t r find n g t r ld kd  nec  r smil şdirilir? ( eki: 1)

- protokol t rtib edilir;
  - s n dl r g t r l  bilm z;
  -  dliyy  Nazirliyinin icaz si il , akt t rtib olunmaqla;
  - yalnız m hk m  q rarı il 
  - dođru cavab yoxdur
- 

Sual: B dce t şkilatlarında ilkin s n dl r it n zaman n  kimi t dbir g r l r? ( eki: 1)

- baş m hasib  t hm t elan olunur;
  - s n di itir n işd n azad edilir
  - komissiya yaradılır v  itm nin s b bi aydınlaş-dırılır
  - dođru cavab yoxdur
  - b t n cavablar dođrudur.
- 

Sual: B dce t şkilatlarında maliyy  hesabatının itm si hallarında yaradılan komis-siya işini nec  r smil şdirir? ( eki: 1)

- akt t rtib edir;
- s n di axtarıb tapır
- s n din sur tini tapır;
- h quq-m hafiz  orqanlarına m raci t edir;

sadalananların heç biri doğru deyil

---

Sual: Bütçə təşkilatlarında təlimatla müəyyən edilən Hesablar planı neçə bölmə-dən ibarətdir? (Çəki: 1)

- səkkiz bölmədən;
  - səksən bölmədən
  - dörd bölmədən;
  - iki bölmədən;
  - on beş bölmədən.
- 

Sual: Bütçə təşkilatlarında Hesablar Planının birinci bölməsi necə adlanır? (Çəki: 1)

- qısamüddətli aktivlər;
  - qısamüddətli öhdəliklər
  - gəlirlər;
  - xərclər;
  - xərclər;
- 

Sual: . Bütçə təşkilatlarında Hesablar Planının ikinci bölməsi necə adlanır? (Çəki: 1)

- uzunmüddətli aktivlər
  - qısamüddətli aktivlər
  - uzunmüddətli öhdəliklər;
  - mənfəət (zərər);
  - gəlirlər.
- 

Sual: Bütçə təşkilatlarında Hesablar Planının üçüncü bölməsi necə adlanır? (Çəki: 1)

- qısamüddətli öhdəliklər
  - qısamüddətli aktivlər;
  - uzunmüddətli aktivlər;
  - xərclər
  - xalis aktivlər (kapital).
- 

Sual: Bütçə təşkilatlarında Hesablar Planının dördüncü bölməsi necə adlanır? (Çəki: 1)

- uzunmüddətli öhdəliklər;
  - qısamüddətli aktivlər
  - xalis aktivlər (kapital);
  - xərclər;
  - gəlirlər.
- 

Sual: Bütçə təşkilatlarında Hesablar Planının beşinci bölməsi necə adlanır? (Çəki: 1)

- xalis aktivlər (kapital);
  - gəlirlər
  - xərclər;
  - qısamüddətli öhdəliklər
  - qısamüddətli aktivlər
- 

Sual: Bütçə təşkilatlarında Hesablar Planının altıncı bölməsi necə adlanır? (Çəki: 1)

- gəlirlər;
- qısamüddətli öhdəliklər
- uzunmüddətli aktivlər

- xərclər;
  - qısamüddətli aktivlər.
- 

Sual: Bütçə təşkilatlarında Hesablar Planının yeddinci bölməsi necə adlanır? (Çəki: 1)

- xərclər;
  - gəlirlər;
  - mənfəət (zərər);
  - xalis aktivlər (kapital);
  - doğru cavab yoxdur
- 

Sual: Bütçə təşkilatlarında Hesablar Planının səkkizinci bölməsi necə adlanır? (Çəki: 1)

- mənfəət (zərər);
  - gəlirlər;
  - xərclər;
  - uzunmüddətli aktivlər;
  - qısamüddətli öhdəliklər
- 

Sual: Bütçə təşkilatlarında Hesablar Planında "Kassa" hesabı hansı bölməyə aiddir? (Çəki: 1)

- qısamüddətli öhdəliklər bölməsinə;
  - qısamüddətli aktivlər bölməsinə
  - gəlirlər və xərclər bölməsinə
  - uzunmüddətli aktivlər bölməsinə;
  - mənfəət (zərər) bölməsinə;
- 

Sual: Bütçə təşkilatlarında Hesablar Planında "Bankda olan hesablaşma hesabı" hansı bölməyə aiddir? (Çəki: 1)

- uzunmüddətli aktivlər bölməsinə
  - qısamüddətli aktivlər bölməsinə;
  - xalis aktivlər (kapital) bölməsinə
  - sadalananların heç birinə
  - qısamüddətli öhdəliklər bölməsinə
- 

Sual: Bütçə təşkilatlarında Hesablar Planında "Yolda olan pul köçürmələri" hesabı hansı bölməyə aiddir? (Çəki: 1)

- qısamüddətli öhdəliklər bölməsinə
  - qısamüddətli aktivlər bölməsinə;
  - gəlirlər bölməsinə
  - xərclər bölməsinə;
  - xalis aktivlər (kapital) bölməsinə.
- 

Sual: Bütçə təşkilatlarında Hesablar Planında "Pul vəsaitlərinin ekvivalentləri" hesabı hansı bölməyə aiddir? (Çəki: 1)

- qısamüddətli öhdəliklər
  - uzunmüddətli aktivlər
  - qısamüddətli aktivlər;
  - uzunmüddətli öhdəliklər;
  - xalis aktivlər (kapital).
-

Sual: B dce t şkilatlarında Hesablar Planında “Material ehtiyatları” hesabı hansı b lmey  aiddir? ( eki: 1)

- qısam ddətli  hdelikl r
  - qısam ddətli aktivl r
  - uzunm ddətli aktivl r;
  - xalis aktivl r;
  - dođru cavab yoxdur
- 

Sual: B dce t şkilatlarında Hesablar Planında “İstifadə olunmuş m s rl r” hesabı hansı b lmey  aiddir? ( eki: 1)

- qısam ddətli aktivl r
  - uzunm ddətli aktivl r
  - qısam ddətli  hdelikl r;
  - g lirl r;
  - m nf ət (z r r).
- 

Sual: B dce t şkilatlarında Hesablar Planında “Bioloji aktivl r” hansı b lmey  aid edilir? ( eki: 1)

- qısam ddətli aktivl r
  - qısam ddətli  hdelikl r;
  - uzunm ddətli aktivl r
  - x rcl r;
  - xalis aktivl r (kapital).
- 

Sual: B dce t şkilatlarında Hesablar Planında “Bioloji aktivl rin amortizasiya” hesabı hansı b lmey  aiddir? ( eki: 1)

- qısam ddətli aktivl r;
  - qısam ddətli  hdelikl r
  - uzunm ddətli aktivl r;
  - uzunm ddətli  hdelikl r;
  - xalis aktivl r (kapital).
- 

Sual: B dce t şkilatlarında Hesablar Planında “Daşınmaz  mlaka investisiyalar” hesabı hansı b lmey  daxildir? ( eki: 1)

- qısam ddətli aktivl r
  - qısam ddətli passivl r;
  - uzunm ddətli aktivl r;
  - qısam ddətli  hdelikl r
  - sadalananların he  birin .
- 

Sual: B dce t şkilatlarında Hesablar Planında “Daşınmaz  mlaka investisiyaların amortizasiyası” hansı b lmey  daxildir? ( eki: 1)

- uzunm ddətli passivl r
  - qısam ddətli  hdelikl r;
  - uzunm ddətli aktivl r
  - xalis aktivl r
  - kapital.
- 

Sual: B dce t şkilatlarında Hesablar Planında “Qeyri-maddi aktivl r” hesabı hansı b lmey  aiddir? ( eki: 1)

- qısamüddətli aktivlər;
  - uzunmüddətli öhdəliklər
  - uzunmüddətli aktivlər;
  - gəlirlər;
  - xərclər.
- 

Sual: Büdcə təşkilatlarında Hesablar Planında "Hazır məhsul" hesabı hansı bölməyə aiddir? (Çəki: 1)

- qısamüddətli öhdəliklər bölməsinə;
  - uzunmüddətli aktivlər bölməsinə
  - qısamüddətli aktivlər bölməsinə
  - mənfəət (zərər) bölməsinə;
  - xalis aktivlər (kapital) bölməsinə
- 

Sual: Büdcə təşkilatlarında Hesablar Planında "Tikinti müqavilələri üzrə bitməmiş tikinti işləri" hesabı hansı bölməyə aiddir? (Çəki: 1)

- uzunmüddətli aktivlər bölməsinə;
  - qısamüddətli aktivlər bölməsinə;
  - qısamüddətli öhdəliklər bölməsinə;
  - heç birinə aid deyil
  - gəlirlər bölməsinə.
- 

Sual: Büdcə təşkilatlarında Hesablar Planında "Təhtəlhesab məbləğlər" hesabı hansı bölməyə aid edilir? (Çəki: 1)

- gəlirlər bölməsinə;
  - qısamüddətli aktivlər bölməsinə;
  - qısamüddətli passivlər bölməsinə;
  - qısamüddətli öhdəliklər bölməsinə;
  - doğru cavab yoxdur.
- 

Sual: Büdcə təşkilatlarında Hesablar Planında "Torpaq, tikili və avadanlıq" hesabı hansı bölməyə aiddir? (Çəki: 1)

- qısamüddətli öhdəliklər bölməsinə
  - uzunmüddətli aktivlər bölməsinə
  - uzunmüddətli passivlər bölməsinə;
  - qısamüddətli passivlər bölməsinə
  - uzunmüddətli öhdəliklər bölməsinə.
- 

Sual: Büdcə təşkilatlarında Hesablar Planında "Torpaq, tikili və avadanlığın amortizasiyası" hesabı hansı bölməyə aiddir? (Çəki: 1)

- gəlirlər bölməsinə
  - uzunmüddətli aktivlər bölməsinə;
  - xərclər bölməsinə;
  - xalis aktivlər (kapital) bölməsinə;
  - bu bölmələrin heç birinə.
- 

Sual: Büdcə təşkilatlarında Hesablar Planında "Qeyri-maddi aktivlərin amortizasiyası" hesabı hansı bölməyə daxildir? (Çəki: 1)

- gəlirlər;
- xərclər;

- uzunmüddətli aktivlər;
  - xalis aktivlər (kapital);
  - mənfəət (zərər).
- 

Sual: Bütçə təşkilatlarında Hesablar Planında "Qısamüddətli öhdəliklər" bölməsinə hansı hesablar daxildir? (Çəki: 1)

- əməyin ödənişi üzrə işçi heyətinə olan borclar;
  - işçi heyətinə məsrəflər
  - istifadə olunmuş məsrəflər
  - bioloji aktivlər;
  - nəqliyyat vasitəsi
- 

Sual: Bütçə təşkilatlarında Hesablar Planında "Qısamüddətli öhdəliklər" bölməsinə hansı hesablar daxildir? (Çəki: 1)

- lisenziyaların ammortizasiyası;
  - daşınmaz əmlaka investisiyalar
  - vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər;
  - nizamnamə (nominal) kapitalı;
  - kapital ehtiyatları.
- 

Sual: . Bütçə təşkilatlarında Hesablar Planında "Qısamüddətli öhdəliklər" bölməsinə hansı hesablar daxildir? (Çəki: 1)

- ödənilmiş nizamnamə (nominal) kapitalı;
  - qeyri-maddi aktivlərin ammortizasiyası;
  - gələcək hesabat dövrlərinin gəlirləri;
  - dövlət büdcəsindən alınan vəsaitlər;
  - patentlərin ammortizasiyası
- 

Sual: Bütçə təşkilatlarında Hesablar Planında "Uzunmüddətli kreditor borcları" hesabı neçənci bölməyə aiddir? (Çəki: 1)

- dördüncü bölməyə;
  - üçüncü bölməyə;
  - ikinci bölməyə;
  - birinci bölməyə;
  - bu bölmələrin heç birinə.
- 

Sual: Bütçə təşkilatlarında Hesablar Planında "Uzunmüddətli borc hesabı" hansı bölməyə daxildir (Çəki: 1)

- yeddinci bölməyə;
  - səkkizinci bölməyə;
  - dördüncü bölməyə;
  - beşinci bölməyə;
  - ikinci bölməyə;
- 

Sual: Bütçə təşkilatlarında Hesablar Planında "Uzunmüddətli zəmanət öhdəlikləri" hesabı hansı bölməyə aiddir? (Çəki: 1)

- belə bölmə yoxdur;
- birinci bölməyə;
- dördüncü bölməyə;
- beşinci bölməyə;

ikinci bölməyə.

---

Sual: Büdcə təşkilatlarında Hesablar Planında “Kapital ehtiyatları” hesabı hansı bölməyə daxildir? (Çəki: 1)

- belə bölmə yoxdur
  - dördüncü bölməyə daxildir;
  - beşinci bölməyə daxildir
  - altıncı bölməyə daxildir
  - ikinci bölməyə daxildir.
- 

Sual: Büdcə təşkilatlarında Hesablar Planında “Gəlirlər” hansı bölməyə aiddir? (Çəki: 1)

- beşinci bölməyə;
  - yeddinci bölməyə;
  - altıncı bölməyə;
  - səkkizinci bölməyə;
  - sadalanan bölmələrin heç birinə.
- 

Sual: Büdcə təşkilatlarında Hesablar Planında “İcarə üzrə gəlir subhesabı” hansı hesaba daxildir? (Çəki: 1)

- satılmış malların qartarılması hesabına daxildir;
  - 625 N-li hesaba daxildir
  - malların satışı hesabına daxildir;
  - verilmiş güzəştlər hesabına daxildir;
  - doğru cavab yoxdur.
- 

Sual: Büdcə təşkilatlarında Hesablar Planında “Dövlət büdcəsindən alınmış vəsaitlər” hansı bölməyə daxildir? (Çəki: 1)

- beşinci bölməyə daxildir
  - qısamüddətli aktivlər bölməsinə aiddir;
  - gəlirlər bölməsinə daxildir;
  - səkkizinci bölməyə daxildir;
  - doğru cavab yoxdur.
- 

Sual: Büdcə təşkilatlarında Hesablar Planında “Keşmiş illər üzrə gəlirlər” subhesabı hansı hesaba daxildir? (Çəki: 1)

- maliyyə güzəştləri hesabına daxildir;
  - sair gəlirlər hesabına daxildir;
  - digər əməliyyat gəlirləri hesabına daxildir;
  - fəaliyyətin dayandırılmasından gəlirlər hesabına daxildir;
  - doğru cavab yoxdur
- 

Sual: Büdcə təşkilatlarında Hesablar Planında “Yerinə yetirilmiş işlərin dəyəri” hansı bölməyə daxildir? (Çəki: 1)

- beşinci bölməyə daxildir
  - səkkizinci bölməyə daxildir;
  - xərclər bölməsinə daxildir
  - qısamüddətli aktivlər bölməsinə aiddir;
  - doğru cavab yoxdur.
-



Ad	0203
Suallardan	19
Maksimal faiz	19
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	3 %

Sual: Pul vəsaitləri və onların ekvivalentləri maddəsinə hansı sintetik hesab daxildir? (Çəki: 1)

- 102 N-li "Yolda olan pul köçürmələri" sintetik hesabı;
- 111 N-li "Qısamüddətli debitor borcları" hesabı;
- 122 N-li "İstifadə olunmuş məsrəflər" hesabı;
- 124 N-li "Hazır məhsul" hesabı;
- 133 N-li "Verilmiş qısamüddətli borclar" hesabı;

Sual: "Pul vəsaitlərinin ekvivalentləri "sintetik hesab Hesablar Planının hansı maddəsinə daxildir? (Çəki: 1)

- onuncu maddəsinə;
- on beşinci maddəsinə;
- on birinci maddəsinə;
- "Ehtiyatlar" maddəsinə;
- sair qısamüddətli aktilər maddəsinə.

Sual: Büdcə təşkilatların kassası limitdən artıq qəbul edildiyi gündə daxil olmaqla ən çoxu necə iş günü müddətində saxlana bilər (Çəki: 1)

- üç gün müddətində;
- on gün müddətində;
- bir həftə müddətində;
- bir ay müddətində;
- bir gün müddətində.

Sual: Büdcə təşkilatlarının kassasına nağd pul vəsaitləri daxil olarkən təhvil verən şəxsə hansı sənəd verilir? (Çəki: 1)

- öhdəlik sənədi verilir;
- veksəl verilir;
- qəbz verilir;
- bütün cavablar doğrudur;
- doğru cavab yoxdur.

Sual: Büdcə təşkilatlarında pul ödənişləri həyata keçirilən zaman nağd pul alan şəxsə necə məxaric orderi tərtib edilə bilər? (Çəki: 1)

- bir məxaric orderi;
- iki məxaric orderi;
- məxaric orderi yazılmır;
- bütün cavablar doğrudur;
- doğru cavab yoxdur.

Sual: Büdcə təşkilatlarında kassa mədaxil orderləri üzrə məbləğlər neçə iş günü ərzində kassa kitabında qeydə almalıdır? (Çəki: 1)

- üç gün ərzində;
  - iki gün ərzində;
  - nağd pul daxil olan iş günü ərzində;
  - bir həftə ərzində
  - doğru cavab yoxdur.
- 

Sual: Bütçə təşkilatlarında kassa mədaxil orderləri üzrə məbləğlər neçə iş günü ərzində kassa kitabında qeydə almalıdır? (Çəki: 1)

- bir həftə ərzində;
  - beş gün ərzində;
  - nağd pul verilən iş günü ərzində ;
  - 24 saat ərzində;
  - üç iş günü ərzində
- 

Sual: Bütçə təşkilatlarında bütün növ pul vəsaitləri üzrə aparılan əməliyyatlar üçün: (Çəki: 1)

- kassa kitabı açılmalıdır
  - tabel açılmalıdır
  - memorial-order açılmalıdır;
  - Baş kitab açılmalıdır;
  - nəzarət-jurnal açılmalıdır.
- 

Sual: Bütçə təşkilatlarında kassa kitabında hansı düzəlişlərə yol verilmir? (Çəki: 1)

- səliqəsiz düzəlişə yol verilmir;
  - başqa xətlə düzəlişə yol verilmir;
  - kassa kitabında qeydsiz düzəlişə yol verilmir;
  - vaxtsız düzəlişə yol verilmir;
  - icazəsiz düzəlişə yol verilmir.
- 

Sual: Bütçə təşkilatlarında kassa kitabı kim tərəfindən yoxlanılır? (Çəki: 1)

- bütçə təşkilatının rəhbəri tərəfindən;
  - maliyyə idarəsinin rəhbəri tərəfindən
  - bütçə təşkilatının baş mühasibi tərəfindən
  - müvəkkil bank tərəfindən;
  - doğru cavab yoxdur.
- 

Sual: Bütçə təşkilatlarında kassa otağı hansı tələblərə cavab verməlidir? (Çəki: 1)

- rəhbərliyin tələblərinə;
  - işçilərin tələblərinə;
  - yanğın və təhlükəsizlik tələblərinə;
  - yuxarı təşkilatın tələblərinə;
  - doğru cavab yoxdur.
- 

Sual: Bütçə təşkilatlarında kassa otağı hansı tələblərə cavab verməlidir? Səhv olanı göstərin: (Çəki: 1)

- yanğından mühafizə olunmalıdır;
  - kassa otağının alt hissəsi boşluq olmamalıdır;
  - kassa otağının dəmir qapısı açıq olmalıdır;
  - otaq seyflə təmin olunmalıdır;
  - kassa otağında silahlı mühafizəçi dayanmalıdır.
-

Sual: B dce t şkilatlarında kassa otađı hansı t l blərə cavab verm lidir? ( eki: 1)

- yaxşı iřiqlandırılmış olmalıdır;
  - kassa otađının d mir qapısı olmalıdır;
  - girişə yaxın olmalıdır;
  - dođru cavab yoxdur;
  - b t n cavablar dođrudur.
- 

Sual: B dce t şkilatlarında kassa otađı necə olmalıdır? ( eki: 1)

- x susi t l bl r ir li s r lm r;
  - otađ seyfl  t min olunmalıdır
  - Maliyyə idar sinin t l bl rin  uyđun olmalıdır
  - idar  r hb rinin otađına yaxın olmalıdır;
  - bař m hasibin otađına yaxın olmalıdır.
- 

Sual: . B dce t şkilatlarında kassir t r find n iřl r hansı ř xsl r  etibar edil  bil r? ( eki: 1)

- bař m hasib ;
  - m  ssis nin r hb rin 
  - bařqa ř xs  etibar edil  bilm z
  -  z  se diyi etibarlı ř xs 
  - h mkarlar t şkilatının n may nd sin .
- 

Sual: B dce t şkilatlarında kassir řtatı olmadıqda iřl ri kim apar bil r? ( eki: 1)

- bař m hasib
  - bař m hasibin g st riři il  bařqa ř xs
  - r hb rin  mri il  bařqa ř xs;
  - ictimai  saslarla ist nil n ř xs
  - dođru cavab yoxdur
- 

Sual: B dce t şkilatlarında kassanın yoxlanması kim t r find n h yata ke irilir? ( eki: 1)

- komissiya t r find n;
  - idar nin r hb ri t r find n;
  - agent-bank t r find n;
  - vergi orqanları t r find n;
  - sadalananların he  biri t r find n.
- 

Sual: B dce g lirl rinin v  x rcl rinin elmi c h td n  saslandırılmış  lam tl r  zr  r smi qruplařdırılması: ( eki: 1)

- b dce t snifatı;
  - b dce qanunvericiliyi;
  - b dce nizamlařdırılması;
  - b dce planlařdırılması;
  - sadalananların he  biri.
- 

Sual: D vl t b dcesinin kassa icrası hansı orqan vasit sil  h yata ke irilir? ( eki: 1)

- d vl t x zin darlıđı;
- b dce t şkilatları;
- M rk zi Bank;
- Kommersiya bankları;
- sadalananların he  biri.

## **BÖLMƏ: 0301**

Ad	0301
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	3 %

Sual: AR MN yanında Dövlət Xəzinədarlığı Agentliyinin vəzifələrinə aid deyil: (Çəki: 1)

- dövlət büdcəsinin icrasına dair hesabatın layihəsini və icmal hesabatı hazırlamaq;
- dövlət büdcəsində büdcə kəsirinin örtülməsi üçün nəzərdə tutulmuş maliyyələşmə mənbələrindən istifadə etmək;
- dövlət büdcəsi vəsaitinin idarə edilməsinin səmərəliliyinin təmin edilməsi məqsədilə maliyyə planlaşdırılmasını həyata keçirilmək;
- dövlət büdcəsinin layihəsini hazırlamaq;
- xəzinə işlərinin normativ sənədlərin tələblərinə uyğun təşkilinin və aparılmasının icra vəziyyətini yoxlamaq.

Sual: Dövlət Xəzinədarlığı Agentliyinin aşağıdakı hüququ yoxdur: (Çəki: 1)

- xərclərin kassa icrası prosesində öz səlahiyyəti daxilində cari nəzarətin həyata keçirilməsi;
- dövlət büdcəsinin icrası ilə əlaqədar maliyyələşən nazirlik, komitə, şirkət və idarələrdən hesabatların vaxtında təqdim edilməsini tələb etmək;
- dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar barədə sorğu keçirmək;
- ayrılmış büdcə vəsaitinin təyinatı üzrə xərclənməməsi aşkar olunduğu halda büdcə təşkilatının rəhbərliyini xəbərdar etməklə həmin təşkilatın maliyyələşdirilməsinin məhdudlaşdırılması üçün Maliyyə Nazirliyinə müraciət etmək;
- xəzinə işlərinin normativ sənədlərin tələblərinə uyğun təşkili və aparılmasının icra vəziyyətini yoxlamaq.

Sual: Xəzinədarlıq sisteminin funksiyalarına aid deyil: (Çəki: 1)

- büdcənin kassa icrasının aparılması;
- maliyyə planlaşdırılması;
- maliyyə uçotu;
- daxili və xarici borcların idarə edilməsi;
- dövlət büdcəsinin layihəsinin tərtibi və müzakirə edilməsi.

Sual: AR-da xəzinədarlığın tətbiqinə nə vaxtdan başlanmışdır? (Çəki: 1)

- 1997-ci ildən;
- 1994-cü ildən;
- 2000-ci ildən;
- 1993-cü ildən;
- 1999-cu ildən.

Sual: "AR-da xəzinədarlıq sisteminin tətbiqi Qaydaları(II mərhələ)" nə vaxt və kim tərəfindən təsdiq edilib? (Çəki: 1)

- 31 avqust 1997-ci ildə; AR MN tərəfindən;
- 01 yanvar 1995-ci ildə; Nazirlər Kabineti tərəfindən;

- 31 avqust 2000-ci ildə; Nazirlər Kabineti tərəfindən;
  - 01 yanvar 1995-ci ildə; Maliyyə Nazirliyi tərəfindən;
  - 31 avqust 2000-ci ildə; Maliyyə Nazirliyi tərəfindən.
- 

Sual: Xəzinədarlığa dair hesabatlar nəyə əsasən hesablanır? (Çəki: 1)

- Xəzinə hesab kitablarındakı yazılara əsasən;
  - xərc smetasının göstəricilərinə əsasən;
  - Agent-Bankın məlumatları əsasında;
  - Mərkəzi Bankın məlumatları əsasında;
  - sadalananların hər biri əsasında.
- 

Sual: Milli Mühasibat Uçotu Standartlarına uyğun olaraq maliyyə hesabatlarının tərtib olunması üçün nədən istifadə olunur? (Çəki: 1)

- statistikadan;
  - hesablama planından;
  - qonşu ölkənin göstəricilərindən;
  - Konstitusiyadan;
  - doğru cavab yoxdur.
- 

Sual: Dövlət büdcəsinin icrasına ümumi nəzarəti hansı orqan həyata keçirir? (Çəki: 1)

- İqtisadi İnkişaf Nazirliyi;
  - Maliyyə Nazirliyi;
  - Nazirlər Kabineti;
  - Hesablama Palatası;
  - Vergilər Nazirliyi.
- 

Sual: Dövlət büdcəsinin icrasına cari nəzarəti hansı orqan həyata keçirir? (Çəki: 1)

- Milli Məclis;
  - Nazirlər Kabineti;
  - Hesablama Palatası;
  - Dövlət Xəzinədarlığı;
  - Vergilər Nazirliyi.
- 

Sual: Dövlət büdcəsinin kassa icrası nə vasitəsilə həyata keçirilir? (Çəki: 1)

- agentlər vasitəsilə;
  - brokerlər vasitəsilə;
  - cavabların heç biri doğru deyil;
  - bütün cavablar doğrudur.
  - Dövlət xəzinədarlığı vasitəsilə;
- 

### **BÖLMƏ: 0601**

Ad	0601
Suallardan	9
Maksimal faiz	9
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	3 %

---

Sual: 102 №-li hesabda hansı məlumatlar uçota alınır? (Çəki: 1)

- kassa
  - bankda olan hesablaşma hesabları;
  - yolda olan pul köçürmələri;
  - tələblərə əsasən verilən digər bank hesabları;
  - pul vəsaitlərinin ekvivalentləri.
- 

Sual: Büdcə təşkilatlarında 103-5 №-li subhesabında hansı əməliyyatlar uçota alınır? (Çəki: 1)

- kassa üzrə;
  - büdcədənkənar vəsaitlər üzrə;
  - xüsusi vəsaitlər üzrə;
  - tapşırıqlar üzrə məbləğlər üzrə;
  - vergilər, rüsumlar və cərimələr üzrə.
- 

Sual: Büdcə təşkilatlarında xüsusi vəsait üzrə daxil olmalar üzrə yazılışlar necə verilir? (Çəki: 1)

- 111 №-li hesabın debeti və 103-5 №-li subhesabın krediti;
  - 103-6 №-li subhesabın debeti və 112 №-li hesabın krediti;
  - 103-10 №-li subhesabın debeti və 110-10 №-li subhesabın krediti;
  - doğru cavab yoxdur;
  - 103-5 №-li subhesabın debeti və 111 №-li hesabın müvafiq subhesablarının krediti.
- 

Sual: Büdcə təşkilatlarında 105 №-li hesabda hansı subhesablar açıla bilər? Səhv olanı göstərin: (Çəki: 1)

- pul sənədləri subhesabı;
  - akkreditivlər subhesabı;
  - maliyyə qoyuluşları subhesabı;
  - limitləşdirilmiş çek kitabçaları;
  - doğru cavab yoxdur.
- 

Sual: Büdcə təşkilatlarında 105 №-li hesabda hansı subhesablar açıla bilər? (Çəki: 1)

- kassa subhesabı;
  - valyutada olan pul vəsaitləri subhesabı;
  - pul sənədləri subhesabı;
  - tapşırıqlar üzrə məbləğlər subhesabında;
  - doğru cavab yoxdur.
- 

Sual: "Ehtiyatlar" maddəsi hesablar planının hansı bölməsinə daxildir? (Çəki: 1)

- qısamüddətli aktivlər
  - uzunmüddətli aktivlər
  - qısamüddətli öhdəliklər
  - uzunmüddətli öhdəliklər
  - xalis aktivlər
- 

Sual: Qısamüddətli aktivlər bölməsinə aid deyil: (Çəki: 1)

- qısamüddətli kredit borcları
- qısamüddətli debitor borcları
- sair qısamüddətli aktivlər

Sual: Pul vəsaitləri kassaya daxil olduqda: (Çəki: 1)

- 101 N-li hesabın debetinə yazılır
  - 101 N-li hesabın kreditinə yazılır
  - 110 N-li hesabın debetinə yazılır
  - 110 N-li hesabın kreditinə yazılır
- 

Sual: Ezam olunan şəxslərə verilən və xərclənməyən nəğd pul ezamiyyə müddəti qurtardöqdən sonra hansı müddətə kassaya qaytarılmalıdır? (Çəki: 1)

- ən gec 3 iş günü ərzində
  - ən gec 5 iş günü ərzində
  - bir həftə ərzində
  - bir ay ərzində
  - müddət müəyyən edilməyib
- 

### **BÖLMƏ: 0602**

Ad	0602
Suallardan	8
Maksimal faiz	8
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	3 %

---

Sual: Büdcə təşkilatlarında 105-2 №-li subhesabda hansı əməliyyatlar uçota alınır? (Çəki: 1)

- limitləşdirilmiş çek kitabçaları üzrə aparılan əməliyyatlar
  - akkreditivlər üzrə əməliyyatlar
  - akkreditivlər üzrə əməliyyatlar
  - maliyyə qoyuluşları üzrə əməliyyatlar
  - doğru cavab yoxdur.
- 

Sual: Büdcə təşkilatlarında 111 №-li hesabda hansı subhesablar açıla bilər? Səhv olanı göstərin (Çəki: 1)

- malların satışı üzrə qısamüddətli debitor borcları
  - tikinti müqaviləsi üzrə qısamüddətli debitor borcları;
  - xidmətlərin göstərilməsi üzrə qısamüddətli debitor borcları;
  - digər qısamüddətli debitor borcları;
  - istifadə olunmuş məsrəflər.
- 

Sual: Büdcə təşkilatlarında 111-2 №-li subhesabda hansı əməliyyatlar uçota alınır? (Çəki: 1)

- xidmətlərin göstərilməsi üzrə qısamüddətli debitor borclar üzrə əməliyyatlar;
  - malların satışı üzrə qısamüddətli debitor borclar üzrə əməliyyatlar;
  - tikinti müqaviləsi üzrə qısamüddətli debitor borclar üzrə əməliyyatlar;
  - əməliyyat icarəsi üzrə qısamüddətli debitor borclar üzrə əməliyyatlar;
  - digər qısamüddətli debitor borclar üzrə əməliyyatlar.
-

Sual: B dce t şkilatlarında ehtiyatlar b lmesine hansı sintetik hesablar daxildir? S hv olanı g st rin ( eki: 1)

- 122 N -li sintetik hesab;
- 121 N -li sintetik hesab;
- 127 N -li sintetik hesab;
- 126 N -li sintetik hesab;
- 131 N -li sintetik hesab.

Sual: B dce t şkilatlarında ehtiyatlar b lmesine hansı sintetik hesablar daxildir? ( eki: 1)

- 124 N -li sintetik hesab;
- 131 N -li sintetik hesab;
- 132 N -li sintetik hesab;
- 111 N -li sintetik hesab;
- dogru cavab yoxdur.

Sual: 150 N-li "Pul v saitlerinin ekvivalentleri" hesabının subhesablarına aid deyil: ( eki: 1)

- Akkreditivlər
- Limitl şdirilmif çek kitabçaları
- Pul s n dləri
- Maliyy  qoyuluşları
- Kassa kitabı

Sual: 111 N-li "Qısam dd tli debitor borcları" hesabının subhesabı deyil: ( eki: 1)

-  m liyyat icarəsi  zr  qısam dd tli debitor borcları
- işçi hey ti  zr  qısam dd tli debitor borcları
- malların satışı  zr  qısam dd tli debitor borcları
- sair g lirl r  zr  qısam dd tli debitor borcları
- hesabat d vr nd   d nmiş qısam dd tli debitor borcları

Sual: Alınmiş mallar istifadə olunduqda aşğıdaki yazılış verilir: ( eki: 1)

- 122-2 N-li "İstifadə olunmuş mallar" subhesabının debetin  v  121 N-li "Material ehtiyatları" hesabının kreditin 
- 122-1 N-li "İstifadə olunmuş mallar" subhesabının kreditin  v  121 N-li "Material ehtiyatları" hesabının debetin 
- 122-4 N-li "İşçi hey tin  m sr fl r" subhesabının debetin  v  121 N-li "Material ehtiyatları" hesabının kreditin 
- 122-4 N-li "İşçi hey tin  m sr fl r" subhesabının kreditin  v  121 N-li "Material ehtiyatları" hesabının debetin 
- dogru cavab yoxdur

### **B LM : 0701**

Ad	0701
Suallardan	9
Maksimal faiz	9
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar t�qdim etmək	3 %



Sual: B dce t şkilatlarında torpaq, tikili v  avadanlıq  zr  avadanlıqlar il   laq dar  m liyyatlar hansı hesabda  cota alınır? ( eki: 1)

- 231 N -li sintetik hesabda;
  - 222 N -li sintetik hesabda;
  - 223 N -li sintetik hesabda;
  - 234 N -li sintetik hesabda;
  - 235 N -li sintetik hesabda.
- 

Sual: B dce t şkilatlarında bioloji aktivl r  zr   m liyyatlar hansı hesabda  cotu aparılır? ( eki: 1)

- 234 N -li hesabda;
  - 235 N -li hesabda;
  - 236 N -li hesabda;
  - 233 N -li hesabda;
  - 232 N -li hesabda.
- 

Sual: B dce t şkilatlarında bioloji aktivl rin amortizasiyası  zr   m liyyatlar hansı hesabda  cota alınır? ( eki: 1)

- 233 N -li sintetik hesabda
  - 235 N -li sintetik hesabda
  - 232 N -li sintetik hesabda;
  - 234 N -li sintetik hesabda;
  - dogru cavab yoxdur.
- 

Sual: B dce t şkilatlarında daşınmaz  mlaka investisiyalar  zr  kapitallaşdırılmış m sr fl r il   laq dar  m liyyatlar hansı hesabda  cota alınır? ( eki: 1)

- 233 N -li hesabda  cota alınır
  - 235 N -li hesabda  cota alınır;
  - 238 N -li hesabda  cota alınır;
  - 233 N -li hesabda  cota alınır
  - 235 N -li hesabda  cota alınır
- 

Sual: B dce t şkilatlarında  tr c  qurğular hansı subhesabda  cotu aparılır? ( eki: 1)

- 231 – 2 N -li subhesabda;
  - 231 – 1 N -li subhesabda;
  - 231 – 4 N -li subhesabda;
  - 231 – 3 N -li subhesabda;
  - dogru cavab yoxdur.
- 

Sual: Sair uzunm dd tli maliyy  aktivl rinin t rkibin  daxildir: 1) Verilmiş uzunm dd tli borclar; 2) Daşınmaz  mlaka investisiyalar; 3) Dig r uzunm dd tli investisiyalar; 4) Sair uzunm dd tli maliyy  aktivl rinin d y rinin azalmasına g r  d z lişl r. ( eki: 1)

- 1,2,3
  - 1,3,4
  - 2,3,4
  - 3,4,5
  - 1,2,5
- 

Sual: “Torpaq, tikili, avadnlıq v  dig r uzunm dd tli aktivl r” b lm sin  aid deyil: ( eki: 1)

- Torpaq, tikili v  avadanlığın amortizasiyası

- bioloji aktivlər
- Daşınmaz əmlaka investisiyaların amortizasiyası
- Daşınmaz əmlaka investisiyalar üzrə kapitallaşdırılmış məsrəflər
- Digər uzunmüddətli investisiyalar

Sual: 231- N-li "Torpaq, tikili və avadanlıq" sintetik hesabının subhesabı deyil: (Çəki: 1)

- 231-1 Torpaq
- 231-2 Tikili və avadanlıq
- 231-3 Nəqliyyat vasitəsi
- 231-4 Sır torpaq, tikili və avadanlıq
- 231-6 Heyvanların amortizasiyası

Sual: Bütçə idarələrində əsas vəsaitlərə amortizasiya necə hesablanır? (Çəki: 1)

- İldə bir dəfə, ilin sonunda
- İldə dörd dəfə, qalıt dəyəri üzrə
- Hər ayın əvvəlində
- Bütçə idarələrində əsas fondlara amortizasiya hesablanmır
- [bütün cavablar doğrudur

### **BÖLMƏ: 0702**

Ad	0702
Suallardan	7
Maksimal faiz	7
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Bütçə təşkilatlarında nəqliyyat vasitələr üçün amortizasiya normalarının həddi neçə faizdir? (Çəki: 1)

- 15 %-ə qədər ;
- 25 %-ə qədər
- 10 %-ə qədər
- 20 %-ə qədər
- dogru cavab yoxdur

Sual: Bütçə təşkilatlarında istehsal alətləri üzrə amortizasiya norması nə qədərdir? (Çəki: 1)

- 25 %-ə qədər;
- 10 %-ə qədər;
- 12 %-ə qədər;
- 15 %-ə qədər;
- 7 %-ə qədər.

Sual: Bütçə təşkilatlarında qeyri maddi aktivlərə amortizasiya norması hansı qanunla tənzimlənir? (Çəki: 1)

- Mühasibat Uçotu haqqında Qanunla;;
- Vergi Məcəlləsi;
- Bütçə Sistemi haqqında Qanunla;
- sadalananların heç biri;

sadalananların hər biri.

---

Sual: . Bütçə təşkilatlarında əsas vəsaitlər ləğv edilmə, köhnəlmə məbləği hansı hesabdən azaldılır? (Çəki: 1)

- 232 №-li hesabdən;
  - 231 №-li hesabdən;
  - 233 №-li hesabdən
  - 223 №-li hesabdən;
  - 223 №-li hesabdən;
- 

Sual: Bütçə təşkilatlarında investisiya məqsədli daşınmaz əmlak əldə edilən zaman hansı mühasibat yazılışı verilir? (Çəki: 1)

- 236 №-li hesabın debeti və 631 №-li hesabın krediti
  - 238 №-li hesabın debeti və 236 №-li hesabın krediti;
  - 309 №-li hesabın debeti və 236 №-li hesabın krediti;
  - 309 №-li hesabın debeti və 238 №-li hesabın krediti;
  - 236 №-li hesabın debeti və 238,301 və 309 №-li hesabların krediti.
- 

Sual: 241 N-li "Qeyri-maddi aktivlər" sintetik hesabın subhesabı deyil: (Çəki: 1)

- 241-1 "Elmi-tədqiqat və təcrübə-konstruktor işləri"
  - 241-4 "Patentlər"
  - 241-6 "Lisenzialar"
  - 241-8 "Digər qeyri-maddi aktivlər"
  - 241-9 "Tamamlanmamış tikililər"
- 

Sual: Dekabr ayının sonuncu iş günü qeyri-maddi aktivlər üzrə hesablanmış amortizasiya məbləği: (Çəki: 1)

- 122-5 N-li subhesabın debetinə və 242 N-li hesabın kreditinə yazılır
  - 242 N-li hesabın debetinə və 122-5 N-li subhesabının kreditinə yazılır
  - 122-5 N-li subhesabın debetinə, 243 N-li hesabın kreditinə yazılır
  - doğru cavab yoxdur
  - bütün cavablar doğrudur
- 

### **BÖLMƏ: 0901**

Ad	0901
Suallardan	8
Maksimal faiz	8
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	3 %

---

Sual: Bütçə təşkilatlarında malsatan və podtatçılara uzunmüddətli kreditor borcları üzrə əməliyyatlar hansı hesabda aparılır? (Çəki: 1)

- 401 №-li hesabda;
  - 411 №-li hesabda;
  - 405 №-li hesabda
  - 416 №-li hesabda;
  - 501 №-li hesabda.
-

Sual: B dce t şkilatlarında t r m  m  ssis l r  uzunm dd tli kreditor borcları  zr   m liyyatlar hansı hesabda aparılır? ( eki: 1)

- 402 N -li hesabda
  - 401 N -li hesabda
  - 403 N -li hesabda
  - 404 N -li hesabda;
  - 405 N -li hesabda
- 

Sual: B dce t şkilatlarında tikinti m qavil l ri  zr  uzunm dd tli kreditor borcları il  baęlı  m liyyatlar hansı hesabda aparılır? ( eki: 1)

- 403 N -li hesabda
  - 413 N -li hesabda;
  - 423 N -li hesabda;
  - 433 N -li hesabda
  - 443 N -li hesabda.
- 

Sual: B dce t şkilatlarında faizl r  zr  uzunm dd tli kreditor borcları il  baęlı  m liyyatlar hansı hesabda aparılır? ( eki: 1)

- 404 N -li hesabda
  - 434 N -li hesabda;
  - 444 N -li hesabda
  - 435 N -li hesabda;
  - 445 N -li hesabda
- 

Sual: B dce t şkilatlarında dig r uzunm dd tli kreditor borcları  zr   m liyyatlar hansı hesabda aparılır? ( eki: 1)

- 405 N -li hesabda;
  - 450 N -li hesabda;
  - 430 N -li hesabda;
  - 440 N -li hesabda;
  - 445 N -li hesabda.
- 

Sual: B dce t şkilatlarında uzunm dd tli kreditor borclarının faiz x rcl ri hesabat d vr nd  hesablandıqda m hasibat yazılışı nec  aparılır? ( eki: 1)

- 721-1 subhesabının debeti v  404, 405 N -li hesabların m vafiq subhesabları-nın krediti  zr  yazılış aparılır
  - 721-2 subhesabının debeti v  404, 405 N -li hesabların m vafiq subhesabları-nın krediti  zr  yazılış aparılır;
  - 721-2 subhesabının debeti v  450, 455 N -li hesabların m vafiq subhesabları-nın krediti  zr  yazılış aparılır
  - 721-2 subhesabının debeti v  721-2 subhesabının krediti  zr  yazılış aparılır
  - Doęru cavab yoxdur.
- 

Sual: B dce t şkilatlarında uzunm dd tli faiz x rcl ri yaradan  d likl r  g r  faiz x rcl ri hesablandıqda hansı m hasibat yazılışı aparılır? ( eki: 1)

- 721-2 N -li hesabın m vafiq subhesabının krediti v  411, 412, 414, 416 v  418 N -li hesabların m vafiq subhesablarının debeti  zr  m hasibat yazılışı aparılır
- 721-1 N -li hesabın m vafiq subhesabının debeti v  411, 412, 414, 416 v  418 N -li hesabların m vafiq subhesablarının krediti  zr  m hasibat yazılışı aparılır

722-1 №-li hesabın müvafiq subhesabının debeti və 411, 412, 414, 416 və 418 №-li hesabların müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı aparılır

Doğru cavab yoxdur

722-2 №-li hesabın müvafiq subhesabının debeti və 411, 412, 414, 416 və 418 №-li hesabların müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı aparılır

Sual: Büdcə təşkilatlarında uzunmüddətli borclar üzrə əməliyyatlar hansı hesabda aparılır? (Çəki: 1)

414 №-li hesabda

434 №-li hesabda;

436 №-li hesabda

443 №-li hesabda

445 №-li hesabda

### **BÖLMƏ: 0902**

Ad	0902
Suallardan	12
Maksimal faiz	12
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Büdcə təşkilatlarında 414 №-li hesabda təşkilat tərəfindən əldə olunan və neçə ay ərzində tələb olunmayan borclar əks etdirilir? (Çəki: 1)

12 ay ərzində;

6 ay ərzində;

3 ay ərzində;

18 ay ərzində;

11 ay ərzində.

Sual: Büdcə təşkilatlarında uzunmüddətli qiymətləndirilmiş öhdəliklərin uçotu Hesablar Planının hansı maddəsində əks etdirilir? (Çəki: 1)

42-ci maddəsində;

40-cı maddəsində;

41-ci maddəsində;

52-ci maddəsində

heç birində.

Sual: Büdcə təşkilatlarında ödənilmiş nizamnamə (nominal) kapitalı xalis aktivlər bölməsinin hansı maddəsinə aid edilir? (Çəki: 1)

5-ci bölməyə;

15-ci bölməyə

6-cı bölməyə;

4-cü bölməyə;

10-cu bölməyə

Sual: Büdcə təşkilatlarında bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər) xalis aktivlər bölməsinin hansı maddəsinə aid edilir? (Çəki: 1)

54-cü maddəsinə;

- 50-cü maddəsinə;
  - 52-ci maddəsinə;
  - 42-ci maddəsinə;
  - 62-ci maddəsinə.
- 

Sual: Bütçə təşkilatlarında "Nizamnamə (nominal) kapital" hesabının nömrəsi neçədir? (Çəki: 1)

- 501 №-li hesab
  - 521 №-li hesab
  - 541 №-li hesab
  - 611 №-li hesab
  - 531 №-li hesab
- 

Sual: Təşkilatın birja və qeyri-birja fəaliyyəti ilə bağlı uzunmüddətli(qiymətləndirilmiş) öhdəlikləri Hesablar Planının hansı bölməsində uçota alınır? (Çəki: 1)

- 4-cü bölmə;
  - 3-cü bölmə;
  - 2-ci bölmə;
  - 5-ci bölmə;
  - doğru cavab yoxdur.
- 

Sual: Təşkilatın birja və qeyri-birja fəaliyyəti ilə bağlı uzunmüddətli kreditor borcları Hesablar Planının hansı bölməsində uçota alınır? (Çəki: 1)

- doğru cavab yoxdur;
  - 3-cü bölmə;
  - 5-ci bölmə;
  - 2-ci bölmə;
  - 6-cı bölmə.
- 

Sual: 41-ci maddəyə aid olan "İşçilər üçün uzunmüddətli bank kreditləri" sintetik hesabının kodunu göstərin: (Çəki: 1)

- 412;
  - 404;
  - 412-4;
  - 421;
  - 352;
- 

Sual: Uzunmüddətli zəmanət öhdəlikləri" hansı hesabda uçota alınır? (Çəki: 1)

- 422 N-li;
  - 322 N-li;
  - 222 N-li;
  - 122 N-li;
  - 522 N-li.
- 

Sual: "Xalis aktivlər (kapital)" bölməsinə aid olanları göstərin: 1) Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər); 2) Dövlət büdcəsindən alınmış vəsait; 3) Kapital ayırmaları kimi qeydə alınmamış köcürmələri; 4) ödənilmiş nizamnamə(nominal) kapitalı. (Çəki: 1)

- 1,4;
- 1,2;
- 2,3;

- 2,4;
- 3,1.

---

Sual: Təşkilata məxsus olan kapital(səhmlər) geri alındıqda hansı mühasibat yazılışı verilir? (Çəki: 1)

- 105 N-li hesabın debetinə
- 535 N-li hesabın kreditinə
- 521 N-li hesabın debetinə;
- 521 N-li hesabın kreditinə;
- 105 N-li hesabın kreditinə.

---

Sual: Kapital ehtiyatları” bölməsinə aid olmayan hesabı ayırın: (Çəki: 1)

- 531 N-li “Yenidən qiymətləndirmə özrə ehtiyat”;
- 532 N-li “Məzənnə fərqləri üzrə ehtiyat fondları”;
- 533 N-li “Qanunvericiliyə əsasən yaradılan ehtiyat fondları”;
- 534 N-li “Torpaq, tikili və avadanlıq üzrə kapitallaşdırılmış məsrəflər”;
- 535 N-li “Digər ehtiyat fondlar”.

---

### **BÖLMƏ: 1301**

Ad	1301
Suallardan	14
Maksimal faiz	14
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

---

Sual: B.T-da bioloji aktivlərin amortizasiyası ilə bağlı məlumatlar hansı hesabatda əks olunur? (Çəki: 1)

- maliyyə vəziyyəti haqqında hesabat
- uzunmüddətli aktivlər üzrə maliyyə vəziyyəti haqqında hesabat
- gəlilər üzrə maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat
- xalis aktivlər üzrə maliyyə vəziyyəti haqqında hesabat
- pul vəsaitlərinin hərəkəti haqqında hesabat

---

Sual: B.T-da cəmi uzunmüddətli aktivlər üzrə məlumatlar maliyyə vəziyyəti haqqında hesabatın neçənci stunlarında əks etdirilir? (Çəki: 1)

- 5-ci və 7-ci stunlarında
- 3-cü və 5-ci stunlarında
- 4-ci və 7-ci stunlarında
- 6-cı və 3-cü stunlarında
- 3-cü və 4-cü stunlarında

---

Sual: B.T-da gəlirlərlə bağlı məlumatlar hansı hesabatda əks olunur? (Çəki: 1)

- maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat
  - xərclər üzrə maliyyə fəaliyyəti nəticələri haqqında hesabat
  - pul vəsaitlərinin hərəkəti haqqında hesabat
  - xalis aktivlər üzrə maliyyə vəziyyəti haqqında hesabat
  - qısamüddətli öhdəliklər üzrə maliyyə vəziyyəti haqqında hesabat
-

Sual: B.T-da xərclər haqqında məlumatlar hansı hesabatda əks olunur?] (Çəki: 1)

- maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat
  - investisiya fəaliyyətlərindən yaranan pul vəsaitlərinin hərəkəti üzrə hesabat
  - ümumi mənfəət (zərər) üzrə maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat
  - qısamüddətli öhdəliklər üzrə maliyyə vəziyyəti haqqında hesabat
  - mənfəət və zərər haqqında hesabat
- 

Sual: B.T-da ümumi mənfəət haqqında məlumatlar hansı hesabatda əks olunur? (Çəki: 1)

- maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat
  - uzunmüddətli aktivlər üzrə maliyyə vəziyyəti haqqında hesabat
  - xalisaktivlərdə (kapitalda) dəyişiklər haqqında hesabat
  - gəlirlər üzrə maliyyə nəticələri haqqında hesabat
  - dövrü icmal hesabat
- 

Sual: B.T-da qeyri-birja əməliyyatlarından gəlirlər ilə bağlı məlumatlar hansı hesabatlarda əks olunur? (Çəki: 1)

- maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat
  - qeyri-birja əməliyyatlarından gəlir haqqında hesabat
  - birja əməliyyatlarından gəlir haqqında hesabat
  - satış sintetik haqqında hesabat
  - sair əməliyyat gəlirləri haqqında hesabat
- 

Sual: Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat”ın forması hansı nömrəli Milli Mühasibat Uçotu Standartı ilə müəyyən edilmişdir: (Çəki: 1)

- 1 N-li MMUS
  - 5 N-li MMUS;
  - 17 N-li MMUS;
  - 24 n-li MMUS;
  - doğru cavab yoxdur.
- 

Sual: Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabatın” bölmələrini göstərin: 1) birja əməliyyatlarından gəlirlər; 2) xərclər; 3) sair əməliyyat xərcləri; 4) ümumi mənfəət(zərər); s) xalis mənfəət(zərər). (Çəki: 1)

- 2,4
  - 1,3
  - 2,5;
  - 1,4;
  - 3,5.
- 

Sual: Hesabat dövründə və əvvəlki hesabat dövründə 111 N-li “Qısamüddətli debitor borcları” hesabının və ya 334 N-li “Qısamüddətli maliyyələşmələr və daxilolmalar” hesabının debeti və 631, 632, 633 N-li hesabların kreditində əks etdirilmiş məbləğlərin cəmi “Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat”ın hansı bölməsində və maddəsində göstərilir? (Çəki: 1)

- Gəlirlər bölməsinin “Sair əməliyyat gəlirləri” maddəsində;
  - Gəlirlər bölməsinin “Maliyyə gəlirləri” maddəsində;
  - Ümumi mənfəət bölməsinin “Sair əməliyyat gəlirləri” maddəsində;
  - Ümumi mənfəət bölməsinin “Kapital ehtiyatları”;
  - Doğru cavab yoxdur.
-



Sual: Maliyyə fəaliyyətinin nəticələri haqqında” hesabatda xərclər aşağıdakı maddələr üzrə ümumiləşdirilir. Səhv cavabı göstərin (Çəki: 1)

- sərf edilmiş materialların dəyəri;
- amortizasiya xərcləri;
- sair əməliyyat xərcləri;
- maliyyə xərcləri;
- doğru cavab yoxdur.

Sual: “Xalis aktivlərdə(kapitalarda) dəyişikliklər haqqında hesabat”ın xalis aktivlərin(kapitalın) aşağıdakı tərkib hissələri haqqında informasiya təqdim olunur: 1) ödənilmiş səhmdar kapital; 2) bölüşdürülməmiş mənfəət; 3) ümumi mənfəət; 4) digər ehtiyat fondu; 5) kapital ehtiyatları (Çəki: 1)

- 1,2,4;
- 1,2,3;
- 2,3,4
- 3,4,5;
- 2,4,5.

Sual: Xalis aktivlərdə(kapitalda) dəyişikliklər haqqında hesabat”ın “Ödənilmiş səhmdar kapital” sütununda göstərilir: (Çəki: 1)

- 501 N-li “Nizamnamə(nominal) kapitalı” hesabında əks etdirilən məbləğdən 502 N-li “Nizamnamə(nominal) kapitalının ödənilməmiş hissəsi” hesabında uçota alınan məbləğ çıxılmaqla təqdim olunan məlumatlar;
- 501 N-li “Nizamnamə(nominal) kapitalı” hesabının debet saldosu;
- 502 N-li hesabın krediti üzrə saldo;
- bütün cavablar doğrusur;
- doğru cavab yoxdur.

Sual: B.T-da əmək haqqının və digər ödənişlərin aparılarkən hansı mühasibat yazılışı aparılır? (Çəki: 1)

- 101 №-li hesabın debeti 103,104 №-li hesabların müvafiq subhesabların krediti
- 102 №-li hesabın debeti
- 101 №-li hesabların krediti
- 100 №-li hesabın debeti
- 102 №-li hesabların krediti

Sual: B.T-da maliyyə hesabatları məzmununa görə hansı hesablara ayrılır? (Çəki: 1)

- dövrü hesablara
- operativ hesablara
- illik hesablara
- statistik hesablara
- maliyyə hesablara

## **BÖLMƏ: 1001**

Ad	1001
Suallardan	19
Maksimal faiz	19
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: B dce t şkilatlarında satıř ile baęlı  meliyyatlar hansı n mr li hesabda uota alınır?  
(eki: 1)

- 611 N -li hesabda
  - 615 N -li hesabda
  - 621 N -li hesabda;
  - 613 N -li hesabda
  - 623 N -li hesabda.
- 

Sual: B dce t şkilatlarında verilmiř g z řtl r il   laq dar  meliyyatlar hansı hesabda uota alınır? (eki: 1)

- 613 N -li hesabda[yeni cavab]
  - 611 N -li hesabda;
  - 621 N -li hesabda;
  - 612 N -li hesabda;
  - he birind .
- 

Sual: B dce t şkilatlarında satıřdan  ld  olunan m nf at  zr  hansı m hasibat yazılıřı verilir?  
(eki: 1)

- 801 N -li hesabın m vafiq subhesabının debeti v  611N -li hesabın krediti;
  - 611 N -li hesabın m vafiq subhesabının debeti v  801N -li hesabın krediti;
  - 612 N -li hesabın m vafiq subhesabının debeti v  801N -li hesabın krediti
  - 621 N -li hesabın m vafiq subhesabının debeti v  801N -li hesabın krediti;
  - 801 N -li hesabın m vafiq subhesabının debeti v  621N -li hesabın krediti
- 

Sual: B dce t şkilatlarında tikinti m qavil ləri  zr  g lirl rin uotu hansı subhe-sabda aparılır?]  
(eki: 1)

- 611-3 N -li hesabda
  - 612 N -li hesabda
  - 611-1 N -li hesabda;
  - 611-5 N -li hesabda;
  - 611-2 N -li hesabda.
- 

Sual: B.T-ları x rcl r smetasının icrasına dair hesabatı hansı icra hakimiyy tin  t qdim edirl r?  
(eki: 1)

- tabe olduęu yuxarı t şkilata
  - t şkilatın r hb ri
  - bař m hasib
  - b l diyy l r 
  - d vl t statistika komit sin 
- 

Sual: B.T-ın aylıq hesabatlarının formalarının n mun ləri hansı icra hakimiyy ti t r find n m  yy n olunur? (eki: 1)

- A.R Maliyy  Nazirliyi v  D vl t Statistika Komit si
  - d vl t statistika komit sin 
  - Maliyy  Nazirliyin 
  - Nazirl r Kabineti
  - Milli M clis
-

Sual: B.T təsdiq olunmuş hesabat formalarına kim tərəfindən düzəliş edilə bilər? (Çəki: 1)

- düzəlişə icazə verilmir
  - düzəlişə icazə verilir
  - baş mühasib tərəfindən
  - təşkilatın rəhbəri tərəfindən
  - Nazirliklər tərəfindən
- 

Sual: B.T aylıq hesabatların təqdim olunma müddəti hansı icra hakimiyyəti tərəfindən müəyyən edilir? (Çəki: 1)

- A.R Maliyyə Nazirliyi
  - Az.Nazirlər Kabineti
  - Milli Məclis
  - Hesablama Palatası
  - Statistika Komitəsi
- 

Sual: B.T rüblük hesabatların təqdim olunma müddəti hansı icra hakimiyyəti tərəfindən müəyyən olunur? (Çəki: 1)

- A.R Maliyyə Nazirliyi
  - Vergi Nazirliyi
  - Gömrük komitəsi
  - Dövlət Statistika Komitəsi
  - İqtisadiyyat və sənaye Nazirliyi
- 

Sual: B.T-da illik hesabatların həcmi və təqdim olunma müddəti hansı icra hakimiyyəti tərəfindən müəyyən olunur? (Çəki: 1)

- A.R Maliyyə Nazirliyi
  - Dövlət Statistika Komitəsi
  - İqtisadiyyat və sənaye Nazirliyi
  - A R Nazirlər Kabineti
  - A R Gömrük Kamitəsi
- 

Sual: Azərbaycan Respublikası Dövlət büdcəsi haqqında icmal hesabat hansı icra hakimiyyəti tərəfindən tərtib edilir? (Çəki: 1)

- A.R Maliyyə Nazirliyi
  - Vergilər Nazirliyi
  - Gömrük Komitəsi
  - Milli Məclis
  - Hesablama Palatası
- 

Sual: B.T-da maliyyə hesabatlarındakı məlumatlar hansı uçot məlumatlarına əsaslanır? (Çəki: 1)

- sintetik uçot məlumatına
  - operativ uçot
  - statistik uçot
  - Maliyyə uçotu
  - vergi uçotu
- 

Sual: B.T-da dövrü hesabat necə adlanır? (Çəki: 1)

- aylıq və rüblük hesabatlar

- illik hesabat
  - 10 gnlk hesabat
  - 6 aylıq hesabat
  - 9 aylıq hesabat
- 

Sual: B.T-da xsusı vsaitlr zr hansı hesabat trtib olunur? (ki: 1)

- glir v xrclr smetasının icrasına dair hesabat
  - glir smetası
  - xrclr smetası
  - mnft smetası
  - zrr v mnft smetası
- 

Sual: B.T n Maliyy vziyyti haqqında hesabatın forması hansı icra hakimiyyti trfindn tsdiq olunub? (ki: 1)

- A.R Maliyy Nazirliyi
  - Milli Mclis
  - Nazirlr Kabineti
  - Dvlt Statistika Komitsi
  - Hesablama Palatası
- 

Sual: B.T-da maliyy hesabatları mzmununa gr hansı hesabatlara ayrılır? (ki: 1)

- illik hesabatlara
  - aylıq hesabatlara
  - operativ hesabatlara
  - statistik hesabatlara
  - rblk hesabatlara
- 

Sual: B.T-da dvr hesabatlar hansılardır? (ki: 1)


- Aylıq hesabatlara
  - statistik hesabatlara
  - maliyy hesabatlara
  - vergi hesabatlara
  - gmrk hesabatlara
- 

Sual: B.T-da rblk hesabatlar hansı hesabatlar hesab olunur? (ki: 1)

- dvr hesabatlar
  - gmrk hesabatlara
  - maliyy hesabatlara
  - vergi hesabatlara
  - statistik hesabatlara
- 

Sual: B.T-da qısamddtli aktivlr il bađlı mlumatlar hansı maliyy hesabatlarında ks olunur? (ki: 1)

- maliyy vziyyti haqqında hesabat
  - maliyy hesabatlara
  - statistik hesabatlara
  - statistik hesabatlara
  - gmrk hesabatlara
-

Ad	1002
Suallardan	21
Maksimal faiz	21
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Bütçə təşkilatların icarə üzrə gəlirlərin uçotu hansı hesabda aparılır? (Çəki: 1)

- 611-1 №-li subhesabda;[yeni cavab]
- 611-5 №-li subhesabda
- 611-3 №-li subhesabda;
- 611-4 №-li subhesabda;
- 611-2 №-li subhesabda.

Sual: Bütçə təşkilatların satılmış malların qaytarılması ilə bağlı hansı hesabda uçota alınır? (Çəki: 1)

- 612 №-li hesabda; [yeni cavab]
- 611 №-li hesabda
- 613 №-li hesabda;
- 621 №-li hesabda;
- 103 №-li hesabda

Sual: Bütçə təşkilatlarında verilmiş güzəştlərə görə əməliyyatlara hansı mühasibat yazılışı verilir? (Çəki: 1)

- 111 №-li hesab debeti və 613 №-li hesabın subhesabının krediti;
- 613 №-li hesab debeti və 111 №-li hesabın subhesabının krediti
- 611 №-li hesab debeti və 111 №-li hesabın subhesabının krediti
- 613 №-li hesab debeti və 101 №-li hesabın subhesabının krediti
- Doğru cavab yoxdur.

Sual: Bütçə təşkilatlarında geyri birja əməliyyatlarından gəlirlərin uçotu Hesablar Planının hansı bölməsində uçota alınır? (Çəki: 1)

- 61-ci maddədə;
- 62-ci maddədə
- 63-ci maddədə;
- heç birində;
- 70-ci maddədə.

Sual: Bütçə təşkilatlarında digər təşkilatlarından köçürmələr hansı hesabda uçota alınır? (Çəki: 1)

- 621 №-li hesabda
- 625 №-li hesabda;
- 624 №-li hesabda
- 613 №-li hesabda
- 521 №-li hesabda.

Sual: Hesablar Planının “Gəlirlər” bölməsində hansı maddələr əks olunur: 1) birja əməliyyatlarından gəlirlər; 2) satış; 3) icarə üzrə gəlir; 4) qeyri-birja əməliyyatlarından gəlir; 5) digər gəlirlər (Çəki: 1)

- 1,4,5
  - 1,2,4
  - 2,3,5
  - 3,4,5
  - 2,3,4
- 

Sual: “Birja əməliyyatlarından gəlirlər” maddəsində hansı hesablar əks olunur: 1) “Satış”; 2) verilmiş güzəştlər; 3) “digər təşkilatlardan köçürmələr”; 4) “Maliyyə gəlirləri”; 5) “Satış malların qaytarılması” (Çəki: 1)

- 1,2,5
  - 1,2,3
  - 3,4,5
  - 2,4,5
  - 1,4,5
- 

Sual: 611 N-li “Satış” sintetik hesabının subhesablarına aid olmayanı göstərin: (Çəki: 1)

- 611-1 “Malların satışı”
  - 611-6 “Sair satış”
  - 611-2 “Xidmətlərin göstərilməsi üzrə gəlir”
  - 611-3 “Tikinti müqavilələri üzrə gəlir”
  - doğru cavab yoxdur
- 

Sual: Digər büdcələrdən alınmış vəsaitlər hansı sintetik hesabda uçota alınır? (Çəki: 1)

- 622 N-li
  - 612 N-li
  - 632 N-li
  - 611 N-li
  - doğru cavab yoxdur
- 

Sual: Xarici valyuta məzənnələrində yaranmış dəyişikliklərə gəlirlərə hansı yazılış verilir? (Çəki: 1)

- 103 N-li hesabın debeti, 631 N-li hesabın krediti
  - 122 N-li hesabın debeti, 632 N-li hesabın krediti
  - 252 N-li hesabın debeti, 103 N-li hesabın krediti
  - 103 N-li hesabın debeti, 252 N-li hesabın krediti
  - doğru cavab yoxdur
- 

Sual: Hesablar Planının 7-ci bölməsində aid olan maddələri seçin: 1)Maliyyə xərcləri; 2) İşçi heyətinə məsrəflər; 3) İstifadə olunmuş məsrəflər; 4) Qeyri-birja gəlirləri üzrə xərclər; 5) Birja gəlirləri üzrə xərclər (Çəki: 1)

- 2,3,5
  - 1,2,4
  - 1,4,5
  - 1,3,5
  - 2,3,4
- 

Sual: 721 N-li “Faiz xərcləri” hesabında uçota alınır: (Çəki: 1)

- qısamüddətli və uzunmüddətli bank kreditləri üzrə faiz xərcləri
  - yalnız qısamüddətli bank kreditləri üzrə faiz xərcləri
  - yalnız uzunmüddətli bank kreditləri üzrə faiz xərcləri
  - bütün cavablar səhvdir
  - bütün cavablar doğrudur
- 

Sual: Təşkilatın birja və qeyri-birja fəaliyyətindən əldə etdiyi mənfəət haqqında ümumiləşdirilmiş məbləğ 801 N-li hesabda uçota alınır. Eyni fəaliyyətdən əldə edilən zərər hansı hesabda uçota alınır? (Çəki: 1)

- 801 N-li hesabda
  - 800 N-li hesabda
  - 802 N-li hesabda
  - 803 N-li hesabda
  - büdcə təşkilatlarında zərərin uçotu aparılmır
- 

Sual: B.T-da tikililər haqqında məlumatlar maliyyə vəziyyəti haqqında hesabatın hansı bölməsində əks olunur? (Çəki: 1)

- uzunmüddətli aktivlər bölməsində
  - [qısa müddətli borclarqısa müddətli borclar
  - işçilər üçün bank kreditləri
  - qısa müddətli bank kreditləri
  - qısa müddətli zəmanət öhdəlikləri
- 

Sual: B.T-da avadanlıqlar haqqında məlumatlar maliyyə vəziyyəti haqqında hesabatın hansı bölməsində əks olunur? (Çəki: 1)

- uzun müddətli aktivlər bölməsində
  - qısa və uzun müddətli aktivlər bölməsində
  - qısa müddətli aktivlər bölməsində
  - pul vəsaiti bölməsində
  - ehtiyatlar bölməsində
- 

Sual: B.T-da qeyri-maddi aktivlər üzrə kapitallaşdırılmış məsrəflər üzrə məlumatlar maliyyə vəziyyəti haqda hesabatın hansı bölməsində əks olunur? (Çəki: 1)

- uzun müddətli aktivlər
  - qısa müddətli aktivlər
  - uzun və qısa müddətli aktivlər
  - əsas fondlar
  - ehtiyatlı aktivlər
- 

Sual: B.T-da ödənilmiş nizamnamə kapitalı üzrə məlumatlar maliyyə vəziyyəti haqqında hesabatın hansı bölməsində əks etdirilir? (Çəki: 1)

- xalis aktivlər bölməsi
  - maliyyə aktivlər bölməsində
  - qeyri-maddi aktivlər bölməsində
  - maliyyə vəziyyəti mad.aktivlər bölməsində
  - kreditor borclar mad.aktivlər bölməsində
- 

Sual: B.T-da geri alınmış kapital (səhmlər) üzrə məlumatlar maliyyə vəziyyəti haqqında hesabatın hansı bölməsində əks olunur? (Çəki: 1)

- xalis aktivlər

- əməliyyat gəlirləri
  - maliyyə gəlirləri
  - faiz gəlirləri
- 

Sual: B.T-da Kapital ehtiyatları üzrə məlumatlar maliyyə vəziyyəti haqqında hesabatın hansı bölməsində əks olunur? (Çəki: 1)

- xalis aktivlər bölməsində
  - nizamnamə kapital böl
  - kapital ehtiyatları bölməsində
  - qısamüddətli aktivlər bölməsində
  - uzun müddətli aktivlər bölməsində
- 

Sual: B.T-da bölüşdürülməmiş mənfəət və zərər üzrə məlumatlar maliyyə vəziyyəti haqqında hesabatın hansı bölməsində əks olunur? (Çəki: 1)

- xalis aktivlər bölməsində
  - avunslar bölməsində
  - qeyri qısamüddətli akt
  - təhtəl hesab mənbələr bölməsində
  - aktlar bölməsi
- 

Sual: B.T-da satış üzrə məlumatlar maliyyə fəaliyyətinin nəticələri haqqında hesabatın hansı maddələrində əks olunur? (Çəki: 1)

- gəlirlər bölməsində
  - xərclər bölməsində
  - sair xərc bölgüsü
  - sair gəlirlər bölgüsü
  - pul vəsaitləri bölməsində
- 

### **BÖLMƏ: 1302**

Ad	1302
Suallardan	8
Maksimal faiz	8
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

---

Sual: B.T-da birja əməliyyatlarından gəlirlər hansı hesabatlarda əks olunur? (Çəki: 1)

- maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat
  - sair sintetik haqqında hesabat
  - sair əməliyyat gəlirləri haqqında hesabat
  - birja əməliyyatlarından gəlir haqqında hesabat
  - qeyri-birja əməliyyatlarından gəlir haqqında hesabat
- 

Sual: B.T-da sair əməliyyat gəlirləri haqda məlumatlar hansı hesabatlarda əks olunur? (Çəki: 1)

- maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat
- qısa müddətli aktivlər üzrə maliyyə vəziyyəti haqqında hesabat
- uzunmüddətli aktivlər üzrə maliyyə vəziyyəti haqqında hesabat
- sair əməliyyat gəlirləri haqqında hesabat



gəlirlər üzrə maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat

---

Sual: B.T-da satış ilə əlaqədar məlumatlar hansı hesabatlarda əks olunur? (Çəki: 1)

- maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat
  - kreditor borcları haqqında hesabat
  - xərclər üzrə maliyyə fəaliyyəti nəticələri haqqında hesabat
  - mənfəət və zərərlər haqqında hesabat
  - səhmlər hərəkəti haqqında hesabat
- 

Sual: B.T-da maliyyə gəlirləri haqda məlumatlar hansı hesabatda əks olunur? (Çəki: 1)

- maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat
  - pul vəsaitlərinin hərəkətləri haqqında hesabat
  - gəlirlər üzrə maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat
  - qısa müddətli öhdəliklər üzrə maliyyə vəziyyəti haqqında hesabat
  - dövrü icmalı hesabat
- 

Sual: B.T-da əmək haqqı xərcləri haqqında məlumatlar hansı hesabatlarda əks olunur? (Çəki: 1)

- maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat
  - Birja əməliyyatları dair hesabatlar
  - Uzunmüddətli aktivlər üzrə maliyyə vəziyyəti haqqında hesabat
  - Xalis aktivlər üzrə maliyyə vəziyyəti haqqında hesabat
  - Pul vasitələri və onların ekvivalentlərinin xalis artması üzrə hesabat
- 

Sual: B.T-da sosial sığorta ayırmaları ilə bağlı məlumatlar hansı hesabatda əks olunur? (Çəki: 1)

- maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat
  - Xərclər üzrə maliyyə fəaliyyəti nəticələri haqqında hesabat
  - Ümumi mənfəət üzrə maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat
  - Qısamüddətli öhdəliklər üzrə maliyyə vəziyyəti
  - Əməliyyat fəaliyyətindən yaranan pul vasitələrinin hərəkəti üzrə hesabat
- 

Sual: B.T-da amortizasiya xərcləri haqqında məlumatlar hansı hesabatda əks olunur? (Çəki: 1)

- maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat
  - Uzunmüddətli aktivlər üzrə maliyyə vəziyyəti haqqında hesabat
  - Pul vasitələrinin hərəkəti haqqında hesabat
  - Xalis aktivlərdə (kapitalda) dəyişiklik haqqında hesabat
  - Xalis aktivlər(kapital) üzrə maliyyə vəziyyəti haqqında hesabat
- 

Sual: B.T-da vergilərlə bağlı vəsaitlərin daxil olması hansı maliyyə hesabatlarında əks olunur? (Çəki: 1)

- pul vəsaitlərinin hərəkəti haqqında hesabat
  - əks vəsaitlərinin hərəkəti haqqında hesabat
  - dövriyyə vəsaitlərinin hərəkəti haqqında hesabat
  - pul vəsaitlərinin hərəkəti haqqında hesabat
  - borclar vəsaitlərinin hərəkəti haqqında hesabat
- 

**BÖLMƏ: 1003**

Suallardan	6
Maksimal faiz	6
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Büdcə təşkilatlarında geyri-birja əməliyyatların zərəri hansı hesabda əks etdirilir? (Çəki: 1)

- 621 №-li hesabın debeti və 801 №-li hesabın müvafiq subhesablarının kreditində əks etdirilir;
- 801 №-li hesabın debeti və 621 №-li hesabın müvafiq subhesablarının kreditində əks etdirilir;
- 801 №-li hesabın debeti və 701 №-li hesabın müvafiq subhesablarının kreditində əks etdirilir
- 701 №-li hesabın debeti və 801 №-li hesabın müvafiq subhesablarının kreditində əks etdirilir;
- 801 №-li hesabın debeti və 633 №-li hesabın müvafiq subhesablarının kreditində əks etdirilir.

Sual: Büdcə təşkilatlarında sair gəlirlər üzrə əməliyyatlar hansı hesablarda əks etdirilir? (Çəki: 1)

- 625 №-li hesabın debeti və 111 №-li hesabın krediti;
- 111 №-li hesabın debeti və 631 №-li hesabın krediti;
- 101 №-li hesabın debeti və 612 №-li hesabın krediti;
- 631 №-li hesabın debeti və 101 №-li hesabın krediti;
- 111 №-li hesabın debeti və 625 №-li hesabın krediti.

Sual: Büdcə təşkilatlarında torpaq, tikili, avadanlıq və digər uzunmüddətli aktivlərin satışından gəlirlər hansı subhesabda uçota alınır? (Çəki: 1)

- 631-1 №-li subhesabda
- 631-2 №-li subhesabda
- 631-6 №-li subhesabda;
- 631-10 №-li subhesabda
- 631-8 №-li subhesabda

Sual: Büdcə təşkilatlarında torpaq, tikili, avadanlıq və digər uzunmüddətli aktivlərin satışında gəlir daxil olduqda hansı mühasibat yazılışı verilir? (Çəki: 1)

- 631-1 №-li hesabın müvafiq subhesabın debeti və 111 №-li hesabın krediti;
- 111 №-li hesabın müvafiq subhesabın debeti və 631-1 №-li hesabın krediti
- 633-1 №-li hesabın müvafiq subhesabın debeti və 121 №-li hesabın krediti
- 121 №-li hesabın müvafiq subhesabın debeti və 631-1 №-li hesabın krediti
- Doğru cavab yoxdur.

Sual: Büdcə təşkilatların ümüdsüz borcların bərpasından əldə edilən gəlirlərə hansı mühasibat yazılışları edilir? (Çəki: 1)

- 111 №-li hesabın debeti və 633-3 №-li hesabın krediti
- 111 №-li hesabın debeti və 631-6 №-li hesabın krediti;
- 631-6 №-li hesabın debeti və 111 №-li hesabın krediti;
- 121 №-li hesabın debeti və 631-6 №-li hesabın krediti;

Doğru cavab yoxdur

---

Sual: Bütçə təşkilatlarında birja gəlirləri üzrə xərclər hansı maddədə uçota alınır? (Çəki: 1)

- 62-ci maddədə;
  - 70-ci maddədə;
  - 74-cü maddədə
  - 73-cü maddədə
  - 72-ci maddədə
- 

### **BÖLMƏ: 1401**

Ad	1401
Suallardan	18
Maksimal faiz	18
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

---

Sual: B.T pul vəsaitlərinin hərəkəti haqqında hesabat hansı ildə təsdiq edilib? (Çəki: 1)

- 2009-cu ildə
  - 2005-ci ildə
  - 2008-ci ildə
  - 2006-cı ildə
  - 2007-ci ildə
- 

Sual: B.T-da mal və xidmətlər üzrə daxil olmalar ilə bağlı məlumatlar hansı hesabatda əks olunur? (Çəki: 1)

- pul vəsaitlərinin hərəkəti haqqında hesabatda[yeni cavab]
  - maliyyə vəziyyəti haqqında hesabat
  - maliyyələşdirmə fəaliyyətindən yaranan pul vəsaitlərinin hərəkəti üzrə hesabat
  - uzun müddətli öhdəliklər üzrə maliyyə vəziyyəti haqqında hesabat
  - gəlirlər üzrə maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat
- 

Sual: B.T-da royalti daxil olmaları haqda məlumatlar hansı hesabatda əks olunur? (Çəki: 1)

- pul vəsaitlərinin hərəkəti haqda hesabatda
  - uçot siyasəti və izahlı qeydlər
  - mənfəət və zərərlər haqqında hesabat
  - kapitalda dəyişikliklər haqqında hesabat
  - qısamüddətli aktivlər üzrə maliyyə vəziyyəti haqqında hesabat
- 

Sual: B.T-da Komisyon yığımları ilə bağlı məlumatlar hansı hesabatda əks olunur? (Çəki: 1)

- pul vəsaitlərinin hərəkəti haqda hesabatda
  - ümumi mənfəət (zərər) üzrə maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat
  - xalis aktivlərdə dəyişikliklər haqqında hesabat
  - izahlı qeydlər
  - əməliyyat fəaliyyətlərindən yaranan pul vəsaitlərinin hərəkəti üzrə hesabat
- 

Sual: B.T-da qrantlar haqqında məlumatlar hansı hesabatda əks olunur? (Çəki: 1)



ümumi mənfəət ( zərər) üzrə maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat

---

Sual: B.T-da digər uzunmüddətli istiqrazların buraxılmasında daxil olmalar haqda məlumatlar hansı hesabatlarda əks olunur? (Çəki: 1)

- pul vəsaitlərinin hərəkəti haqda hesabatda
  - uzunmüddətli aktivlər üzrə maliyyə vəziyyəti haqqında hesabat
  - uzunmüddətli öhdəliklər üzrə maliyyə vəziyyəti haqqında hesabat
  - investisiya fəaliyyətindən yaranan pul vəsaitlərinin hərəkəti üzrə hesabat
  - səhmlərin hərəkəti haqqında hesabat
- 

Sual: B.T-da avansların qaytarılması ilə bağlı məlumatlar hansı hesabatda əks olunur? (Çəki: 1)

- pul vəsaitlərinin hərəkəti haqda hesabatda
  - əməliyyat fəaliyyətindən yaranan pul vəsaitlərinin hərəkəti üzrə hesabat
  - xərclər üzrə maliyyə fəaliyyəti nəticələri haqqında hesabat
  - maliyyələşdirmə fəaliyyətlərindən yaranan pul vəsaitlərinin hərəkəti üzrə hesabat
  - qısamüddətli öhdəliklər üzrə maliyyə vəziyyəti haqqında hesabat
- 

Sual: Pul vəsaitlərinin hərəkəti haqqında hesabatın forması hansı N-li Milli Mühasibat Uçotu Standartı ilə müəyyən edilmişdir? (Çəki: 1)

- 1 N-li MMUS;
  - 2 N-li MMUS;
  - 10 N-li MMUS;
  - 17 N-li MMUS;
  - 24 N-li MMUS.
- 

Sual: "Pul vəsaitlərinin hərəkəti haqqında hesabat"da pul vəsaitlərinin hərəkəti aşağıdakı kimi qruplaşdırılır. Səhv olanı göstərin: (Çəki: 1)

- Əməliyyat fəaliyyətlərindən yaranan pul vəsaitlərinin hərəkəti;
  - Investisiya fəaliyyətlərindən yaranan pul vəsaitlərinin hərəkəti;
  - Maliyyələşdirmə fəaliyyətindən yaranan pul vəsaitlərinin hərəkəti;
  - Pul vəsaitləri və onların ekvivalentlərinin xalis artması(azalması);
  - Xalis aktivlərdə baş verən dəyişikliklər.
- 

Sual: Əməliyyat fəaliyyətindən yaranan pul vəsaitlərinin hərəkəti bölməsində aşağıdakı sətirlər üzrə ümumiləşdirilmiş məlumatlar göstərilir: (Çəki: 1)

- büdcəyə qaytarılan vəsait;
  - investisiyanın satılmasından gəlirlər;
  - xarici valyutada qiymətli kağızların alınması;
  - alınmış faizlər şəklində pul vəsaitlərinin daxil olmaları;
  - borc şəklində alınmış məbləğlərin geri qaytarılmasına görə pul vəsaitlərinin xaric olmaları.
- 

Sual: Maliyyələşdirmə fəaliyyətlərindən yaranan pul vəsaitlərinin hərəkəti bölməsində aşağıdakılar barədə ümumiləşdirilmiş məlumatlar göstərin: (Çəki: 1)

- alınmış faizlər şəklində pul vəsaitlərinin daxil olmaları;
  - işçilərə və onların adından pul vəsaitlərinin ödənişləri;
  - büdcəyə qaytarılan vəsait;
  - investisiyaların satılmasından gəlirlər;
  - pul vəsaitləri və onların ekvivalentlərinin xalis artması(azalması).
-

Sual: Pul vəsaitləri və onların ekvivalentlərinin xalis artması(azalması) bölməsində aşağıdakılar haqda ümumiləşdirilmiş məlumatlar göstərilir: (Çəki: 1)

- Pul vəsaitləri və onların ekvivalentləri üzrə ilin əvvəlinə olan qalıq;
- alınmış faizlər şəklində pul vəsaitlərinin daxil olmaları;
- məhkəmə prosesləri ilə əlaqədar pul vəsaitlərinin ödənişləri;
- investisiyaların satılmasından gəlirlər;
- büdcəyə qaytarılan vəsait.

### **BÖLMƏ: 1502**

Ad	1502
Suallardan	17
Maksimal faiz	17
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: B.T-da uçot siyasəti və izahlı qeydlərdə hansı informasiya göstərilir? (Çəki: 1)

- tam ödənilmiş səhmlərin sayı
- qeyri birja və s. əməliyyatlar
- pul vəsaitlərinin hərəkəti
- investisiyanın satılmasından gəlirlər
- büdcəyə qaytarılan vəsait

Sual: B.T-da uçot siyasəti və izahlı qeydlərdə hansı informasiyalar açıqlanır? (Çəki: 1)

- tam ödənilməmiş səhmlərin sayı
- pul vəsaitlərinin hərəkəti
- müəssisə səhmlərinin sayı
- qeyri-maddi aktivlər
- maliyyə xərclərinin uçotu

Sual: B.T-da uçot siyasəti və izahlı qeydlərdə hansı informasiyalar açıqlanır? (Çəki: 1)

- gəlir məbləğləri ayrıca açıqlamalı
- əvəzsiz olaraq alınmış aktivlər
- silinmiş ehtiyatların bərpası
- Malların satışı
- gəlirlərin faiz nisbəti

Sual: B.T-da uçot siyasəti və izahlı qeydlərdə hansı informasiyalar açıqlanır? (Çəki: 1)

- xərc maddələri üzrə məbləğlər açıqlanmalıdır
- birja xərcləri
- xərclərin faiz nisbəti
- qısamüddətli faiz xərcləri
- sair qısamüddətli öhdəliklər üzrə məbləğlər

Sual: B.T-da uçot siyasəti və izahlı qeydlərdə hansı informasiyalar açıqlanmalıdır? (Çəki: 1)

- xərclər xarakterinə görə təsnifləşdirilməlidir
- xərclər məbləğlərinə görə təsnifləşdirilir

- xərclər xüsusi çəkisinə görə təsnifləşdirilir
  - xərclər ümumi göstərilir
  - qısamüddətli bank kreditləri
- 

Sual: B.T-da uçot siyasəti və izahlı qeydlərdə hansı informasiyalar açıqlanmalıdır? (Çəki: 1)

- xərclər əmək haqqı üzrə ayrıca təsnifləşdirilir
  - ehtiyat fondunun məbləği açıqlanmalı
  - əmək haqqı xərcləri ümumi təsnifləşdirilir
  - əmək haqqı xərcləri xüsusi çəkisinə görə təsnifləşdirilir
- 

Sual: . B.T-da uçot siyasəti və izahlı qeydlərdə hansı informasiyalar açıqlanır? (Çəki: 1)

- xərclər sosial sığorta üzrə təsnifləşdirilir
  - xərclər təhtəl hesab şəxslər üzrə təsnifləşdirilir
  - xərclər ümumi göstərilir
  - sosial sığorta xərcləri göstərilir
  - işçilərin sosial xərcləri göstərilir
- 

Sual: B.T-da uçot siyasəti və izahlı qeydlərdə hansı informasiyalar açıqlanır? (Çəki: 1)

- mənfəətin dövr ərzində dəyişməsi
  - gəlirin dövr ərzində dəyişməsi
  - xərcin dövr ərzində dəyişməsi
  - mənfəətdən istifadənin dövr ərzində dəyişməsi
  - fondlardan istifadəsi]
- 

Sual: B.T-in uçot siyasəti və izahlı qeydlərdə hansı informasiyalar açıqlanır? (Çəki: 1)

- hesabat dövründə zərərin dəyişməsi
  - hesabat dövründə zərərin bağlanması
  - hesabat dövründə zərərin azalması
  - hesabat dövründə zərərin tərkibi
  - hesabat dövründə zərərin artması
- 

Sual: B.T-da uçot siyasəti və izahlı qeydlərdə hansı informasiyalar açıqlanır? (Çəki: 1)

- xarici valyutanın dəyişməsi
  - xarici valyutanın alınması
  - xarici valyutanın satılması
  - xarici valyutanın adı
  - xarici valyutanın miqdarı
- 

Sual: B.T-da uçot siyasəti və izahlı qeydlərdə hansı informasiyalar açıqlanır? (Çəki: 1)

- düzəlişlərin məbləği
  - düzəlişlərin adı
  - düzəlişlərin səbəbi
  - düzəlişlərin sayı
  - düzəlişlərin təsiri
- 

Sual: B.T-da uçot siyasəti və izahlı qeydlərdə hansı informasiyalar açıqlanır? (Çəki: 1)

- uçot qiymətləndirmələrində dəyişikliklər
- uçot qiymətləndirilmənin nəticəsi
- uçot qiymətləndirmələrinin səbəbləri

- qiymətləndirmə üsulları
  - uçot qiymətləndirməsinin növləri
- 

Sual: "Əhəmiyyətli uçot siyasətləri və izahlı qeydlər"də göstərilən informasiya aşağıdakı kimi təqdim olunmalıdır: (Çəki: 1)

- tətbiq olunmuş əhəmiyyətli uçot siyasətinin xülasəsi
  - təşkilatın rəhbərliyinin mülahizələri
  - yuxarı təşkilatın iradlarının nəzərə alınması
  - bütün cavablar doğrudur
  - doğru cavab yoxdur
- 

Sual: "Əhəmiyyətli uçot siyasətləri və izahlı qeydlər"ın tərbi hansı nömrəli Milli Mühasibat Uçotu Standartına(MMUS) uyğun aparılır? (Çəki: 1)

- 3 N-li MMUS
  - 17 N-li MMUS
  - 24 N-li MMUS
  - 5 N-li MMUS
  - 7 N-li MMUS
- 

Sual: Təşkilat səhm kapitalına malik olduğu zaman uçot siyasəti və izahlı qeydlərdə aşağıdakı informasiyanı açıqlamalıdır. Səhv olanı göstərin: (Çəki: 1)

- hər bir səhm üzrə səhm kapitalının dəyəri
  - buraxılacaq səhmlərin sayı
  - itirilmiş səhmlərin sayı
  - bölüşdürülməmiş mənfəət
  - buraxıldıqdan sonra tam ödənilmiş və tam ödənilməmiş səhmlərin sayı
- 

Sual: Maliyyə hesabatlarında borclara edilən xərclər üzrə aşağıdakı məlumatlar açıqlanmalıdır: (Çəki: 1)

- dövr ərzində kapitallaşdırılan borclar üzrə məsrəflərin sayı
  - nəzarətin mövcud olmasına dair izahat
  - asılı təsərrüfat təşkilatlarına investisiyaların dəyəri
  - bütün cavablar doğrudur
  - doğru cavab yoxdur
- 

Sual: Təşkilat tərəfindən tanınan maliyyə alətləri ilə bağlı risklərə aid deyil: (Çəki: 1)

- qiymət riski
  - kredit riski
  - likvidlik riski
  - pul vəsaitlərinin hərəkəti riski
  - doğru cavab yoxdur
- 

### **BÖLMƏ: 0801**

Ad	0801
Suallardan	12
Maksimal faiz	12
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

---



Sual: B dce t şkilatlarında qısam ddətli  hd likl rin u otu hansı hesablarda aparılır? ( eki: 1)

- 306 N -li hesabda;
  - 251 N -li hesabda;
  - 401 N -li hesabda;
  - 236 N -li hesabda;
  - 241 N -li hesabda.
- 

Sual: B dce t şkilatlarında qısam ddətli  hd likl rin u otu hansı hesablarda aparılır? ( eki: 1)

- 307 N -li hesabda
  - 308 N -li hesabda;
  - 323 N -li hesabda;
  - 335 N -li hesabda;
  - 401 N -li hesabda.
- 

Sual: . B dce t şkilatlarında malsatan v  podrat ılara qısam ddətli kreditor borcları hesabının n mrəsi ne edir? ( eki: 1)

- 301 N -li hesab;
  - 302 N -li hesab;
  - 305 N -li hesab;
  - 302 N -li hesab;
  - 314 N -li hesab.
- 

Sual: B dce t şkilatlarında t r m  m  ssis l r  qısam ddətli kreditor borcları hesabın n mrəsi ne edir? ( eki: 1)

- 302 N -li hesabdır;
  - 301 N -li hesabdır;
  - 308 N -li hesabdır;
  - 312 N -li hesabdır;
  - 335 N -li hesabdır.
- 

Sual: B dce t şkilatlarında icar  il  baėlı qısam ddətli kreditor borcları hesabın n mrəsi ne edir? ( eki: 1)

- 304 N -li hesab;
  - 314 N -li hesab;
  - 324 N -li hesab
  - 311 N -li hesab;
  - sadalananların he  biri.
- 

Sual: Qısam ddətli kreditor borcları” madd sin  aid olmayan hesabı g st rin: ( eki: 1)

- 301 N-li “Malsatan v  podrat ılara qısam ddətli kreditor borcları”;
  - 306 N-li “Faizl rl  baėlı qısam ddətli kreditor borcları”;
  - 308 N-li “Vergi v  sair m cburi  d nişl r  zr   hd likl r”;
  - 309 N-li “Dig r qısam ddətli kreditor borcları”;
  - 310 N-li “İş il r  kreditor borcları”.
- 

Sual: 312 N-li hesabda u ota alınır: ( eki: 1)

- təşkilatın öz işçiləri üçün götürdüyü və 12 ay ərzində ödənilməsi nəzərdə tutulan məbləğlər;
  - işdən azad olma ilə bağlı qısamüddətli öhdəliklər;
  - qısamüddətli borclar;
  - qısamüddətli bank kreditləri;
  - digər qısamüddətli faiz xərcləri yaradan öhdəliklər.
- 

Sual: [Yeni sual] (Çəki: 1)

- 323 N-li hesab;
  - 311 N-li hesab;
  - 314 N-li hesab;
  - 350 N-li hesab;
  - 400 N-li hesab.
- 

Sual: Sair qısamüddətli öhdəliklərin uçotu Hesablar Planının hansı maddəsində əks etdirilir: (Çəki: 1)

- 33-cü maddədə;
  - 25-ci maddədə;
  - 38-ci maddədə;
  - 40-cı maddədə;
  - 14-cü maddədə.
- 

Sual: Dövlət büdcəsindən maliyyələşən təşkilat tərəfindən məqsədli maliyyələşmələrin açılması üçün sifariş verildikdə hansı mühasibat yazılışı verilir? (Çəki: 1)


- 111-10 N-li "Digər qısamüddətli debitor borcları" hesabının debetinə və 334 N-li "Qısamüddətli məqsədli maliyyələşmələr və daxilolmalar" hesabının kreditinə;
  - 111-7 N-li "Sair gəlirlər üzrə qısamüddətli debitor borcları" hesabının debetinə və 333 N-li "Alınmış qısamüddətli avanslar" hesabının kreditinə
  - 333 N-li "Alınmış qısamüddətli avanslar" hesabının debetinə və 111-10 N-li "Digər qısamüddətli debitor borcları" hesabının kreditinə;
  - 332 N-li "Gələcək dövrlərin xərcləri" hesabının debetinə və 111-10 N-li "Digər qısamüddətli debitor borcları" hesabının kreditinə;
  - doğru cavab yoxdur.
- 

Sual: Təşkilatın birja və qeyri-birja fəaliyyəti ilə bağlı dövlət büdcəsindən alınmış vəsaitlərin hərəkəti barədə məlumatlar hansı hesabda uçota alınır? (Çəki: 1)

- 334 N-li "Qısamüddətli məqsədli maliyyələşmələr və daxilolmalar";
  - 333 N-li "Alınmış qısamüddətli avanslar";
  - 324 N-li "Digər qısamüddətli qiymətləndirilmiş öhdəliklər";
  - 323 N-li "Qısamüddətli zəmanət öhdəlikləri";
  - doğru cavab yoxdur.
- 

Sual: Təşkilatın qısamüddətli zəmanət öhdəlikləri ilə bağlı məbləğlərin hərəkəti uçota alınır: (Çəki: 1)

- Hesablar Planının 3-cü bölməsinin 323 N-li hesabında;
  - Hesablar Planının 4-cü bölməsinin 323 N-li hesabında;
  - Hesablar Planının 3-cü bölməsinin 432 N-li hesabında;
  - Hesablar Planının 3-cü maddəsinin 332 N-li hesabında;
  - doğru cavab yoxdur.
-

Ad	0802
Suallardan	5
Maksimal faiz	5
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Bütçə təşkilatlarında faizlər ilə bağlı qısamüddətli kreditor borcları hesabın nömrəsi neçədir? (Çəki: 1)

- 306 №-li hesab
- 302 №-li hesab
- 303 №-li hesab
- 321 №-li hesab
- 324 №-li hesab

Sual: Bütçə təşkilatlarında əməyin ödənişi üzrə işçi heyətinə olan borclar hesabının nömrəsi neçədir? (Çəki: 1)

- 307 №-li hesab
- 301 №-li hesab
- 309 №-li hesab
- 314 №-li hesab
- 308 №-li hesab

Sual: Bütçə təşkilatlarında dögər qısamüddətli kreditor borclar hesabının nömrəsi neçədir? (Çəki: 1)

- 309 №-li hesab
- 304 №-li hesab
- 311 №-li hesab
- 334 №-li hesab
- 302 №-li hesab

Sual: Bütçə təşkilatlarında qısamüddətli borclar hesabının nömrəsi neçədir? (Çəki: 1)

- 314 №-li hesab
- 304 №-li hesab
- 308 №-li hesab
- 324 №-li hesab
- 331 №-li hesab

Sual: Bütçə təşkilatlarında işdən azadolma ilə bağlı qısamüddətli müavinətlər və öhdəliklər hesabının nömrəsi neçədir? (Çəki: 1)

- 321 №-li hesab
- 311 №-li hesab
- 312 №-li hesab
- 325 №-li hesab
- 402 №-li hesab

**BÖLMƏ: 0401**

Suallardan	17
Maksimal faiz	17
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Xəzinə Hesab Kitablarında yazılar hansı sənədlər əsasında aparılır: 1)gündəlik əməliyyatlar haqqında bank çıxarışları; 2) malların(iş və xidmətlərin) alışı sənədi; 3) “Öhdəlik” sənədi; 4) xəzinə daxilində vəsaitlərin köçürülməsi haqqında Xəzinədarlığın Köçürmə Sərəncamı; 5) Xəzinələrarası vəsaitlərin köçürülməsi haqqında Xəzinələrarası Köçürmə Sərəncamı. (Çəki: 1)

- 1,4,5;
- 1,2,3;
- 2,3,4;
- 3,4,5
- 1,3,5.

Sual: Mərkəzi Xəzinədarlıq xəzinədarlığın icmal hesabat balansını hansı müddətdə Maliyyə Nazirliyinə təqdim etməlidir? (Çəki: 1)

- hər sonrakı ayın 15-dən gec olmayaraq;
- hər sonrakı ayın 10-dan gec olmayaraq;
- hər sonrakı ayın 5-dən gec olmayaraq;
- hər sonrakı ayın 25-dək;
- növbəti ay ərzində.

Sual: Malların alınması və bununla əlaqədar müəyyən şərtlərin yerinə yetirilməsi ilə bağlı büdcə təşkilatlarının gələcək xərclərinin icrası ilə əlaqədar dövlətin öz üzərinə götürdüyü təəhhüd- (Çəki: 1)

- öhdəlik;
- malların alışı sənədi;
- qaimə;
- ödəniş sənədi;
- xərc xmetası.

Sual: Hansı kreditor borclarına qarşı kassa xərci aparılır? (Çəki: 1)

- yalnız qəbul olunmuş öhdəliklər çərçivəsində reallaşdırılan;
- xərc smetasında nəzərdə tutulan;
- bütün reallaşdırılan kreditor borclarına qarşı;
- bütün cavablar doğrudur;
- doğru cavab yoxdur.

Sual: Öhdəliklərin qəbulu şərtlərinə aid deyil: (Çəki: 1)

- öhdəliklərin qəbulu üçün büdcə təşkilatı iki nüsxə “Öhdəlik sənədi” təqdim etməlidir;
- öhdəlik götürülməsi üçün büdcə təşkilatı tərəfindən təqdim olunan məbləğ öhdəlik həddini keçməməlidir;
- öhdəlik həddində yeni öhdəlik qəbul etmək olar;
- yalnız qəbul olunmuş öhdəliklər çərçivəsində reallaşdırılmış kreditor borclarına qarşı kassa icrası aparılır;
- yalnız reallaşdırılacaq konkret malların alışı üzrə öhdəlik qəbul edilə bilər.

Sual: Malların(iş və xidmətlərin) alışı sənədinin (MAS) xəzinədarlıq tərəfindən qəbulu aşağıdakı şərtləri nəzərdə tutur: 1) MAS bundan əvvəl xəzinədarlıq tərəfindən qəbul edilmiş "Öhdəlik" sənədindən sonra hazırlana bilər; 2) MAS "Öhdəlik" sənədindən əvvəl hazırlanır; 3) MAS büdcə təşkilatının xərc smetası əsasında hazırlanır; 4) MAS malların alındığı hesabat ayı daxilində hesablanır və uçota alınır; 5) MAS-ın məbləği həmin an üçün yaranmış öhdəlik qalığından artıq ola bilməz. (Çəki: 1)

- 1,4,5;
  - 1,2,3;
  - 3,4,5;
  - 2,3,4;
  - 2,3,5.
- 

Sual: Büdcə təşkilatları tərəfindən malların(iş və xidmətlərin) alışının xəzinə uçotunun təşkili mərhələsi nə vaxtdan AR bütün ərazisində həyata keçirilir? (Çəki: 1)

- 1 avqust 2000-ci ildən;
  - 1 yanvar 2001-ci ildən;
  - 28 dekabr 2000-ci ildən;
  - 1997-ci ildən;
  - doğru cavab yoxdur.
- 

Sual: Büdcə xərclərini yaradarkən M.Spreanskiy bu bölgünü neçə meyarla ayırmışdır? (Çəki: 1)

- 3
  - 4
  - 5
  - 6
  - 2
- 

Sual: Büdcə xərcləri üzrə büdcə təsnifatını müəyyənləşdirin. 1) funksional; 2) hüquqi; 3) iqtisadi; 4) təşkilati (Çəki: 1)

- 1,2;
  - 1,2,3;
  - 1,2,3;
  - 1,3,4;
  - 2,3,4.
- 

Sual: AR Nazirlər Kabineti nə vaxt Beynəlxalq mühasibat uçotu standartlarına keçmək məqsədilə Milli Mühasibat Uçotu Standartlarının 2003-2007-ci illərdə hazırlanması və tətbiqi üzrə program haqqında qərar qəbul edib? (Çəki: 1)

- 20 fevral 2003-cü il
  - 21 fevral 2003-cü il;
  - 20 fevral 2004-cü il;
  - 24 fevral 2002-ci il;
  - 1 oktyabr 2002-ci il.
- 

Sual: Azərbaycan Respublikasının dövlət büdcəsi hansı qanunla tənzimlənir? (Çəki: 1)

- Konstitusiya ilə;
  - Büdcə sistemi haqqında qanunla
  - Büdcə quruluşu haqqında qanunla;
  - Milli Məclisin qərarı ilə;
  - AR Nazirlər Kabinetinin qərarı ilə.
-

Sual: B dce t şkilatlarında m hasibatlıđın iřinin t şkili kim t r find n h yata ke irilir? ( eki: 1)

- bař m hasib v  ya bař m hendis t r find n;
  - m hasibat xidm tinin r hb ri v  ya m hasib;
  - m hasibat xidm tinin r hb ri v  ya bař m hendis t r find n;
  - bař m hasib v  ya bař iqtisad ı t r find n;
  - dođru cavab yoxdur.
- 

Sual: M hasibat xidm tinin v zif lərin  aid deyil: ( eki: 1)

- s n dl ri d zg n t rtib etməkl , aparılan  m liyyatların qanuniliyin  n zar ti h yata ke irm k;
  - maddi-m sul ř xsl ri m vafiq t limatlarla t min etmək;
  - m hasibat hesabatlarını t yin edilmiř vaxtlarda t rtib v  t qdim etmək;
  - b dce t şkilatlarının birja  m liyyatlarından g lirl rinin b l řd r lm si nisb tini m  yy n etmək;
  - x rc smetalarını idar lərin r hb rl ri il  razılařdırmaqla t rtib etmək
- 

Sual: Bař kitab" nec  a ılır? ( eki: 1)

- ilin  vv lin  olan qalıq m bl đini kitaba yazmaqla;
  - k hn  qalıqlar yeni bař kitaba k  r lm r.
  - bu haqda q rar bař m hasib t r find n q bul edilir;
  - dođru cavab yoxdur;
  - b t n cavablar dođrudur.
- 

Sual: Kassa v  bank s n dl rində d zeliřlər nec  aparılır? ( eki: 1)

- kassa v  bank s n dində d zeliř  yol verilmir;
  - kassa s n din  d zeliř yalnız bař m hasibin icaz si il  aparılır;
  - bank s n dl rində d zeliř m sul ř xsin imzası il  t sdiq olunur;
  - dođru cavab yoxdur;
  - b t n cavablar dođrudur.
- 

Sual: M hasibat u otu registrlərində yazılıřlar u un  sas hesab olunur: ( eki: 1)

- ilkin u ot s n dl ri
  - icmal u ot s n dl ri;
  - h m ilkin u ot s n dl ri, h m icmal u ot s n dl ri;
  - maliyy  hesabatları;
  - b t n cavablar dođrudur.
- 

Sual: D vl t b dc sindən maliyy l ř n t şkilatlar u un hesabatlar planının b lm lərin  aid deyil: ( eki: 1)

- qısam dd tli aktivl r;
  - xalis aktivl r;
  - pul v saitl ri v  onların ekvivalentl ri;
  - g lirl r;
  - x rc l r.
- 

## **B LM : 1101**

Ad	1101
Suallardan	59
Maksimal faiz	59



Sual: Bütçə idarələrinin fəaliyyətinə nəzarət etmək, onlara rəhbərlik etmək, vəsaitlərin təyinatı üzrə və qənaətlə xərclənməsini təmin etmək üçün zəruri vasitə- (Çəki: 1)

- Maliyyə hesabatları;
- Hesab Planı;
- Bütçə təsnifatı;
- Bütçənin icrası balansı;
- Bütün cavablar doğrudur.

Sual: Bütçə idarə və təşkilatları aşağıdakı qaydada tərtib edilir: (Çəki: 1)

- aylıq, rüblük və illik hesabatlar;
- yalnız rüblük və illik hesabatlar;
- yalnız aylıq və illik hesabatlar;
- yalnız aylıq hesabatlar;
- yalnız illik hesabatlar.

Sual: Rüblük hesabatların həcminə aşağıdakılar daxil edilir. Səhv olanı göstərin. (Çəki: 1)

- idarələrin xərclər smetasının icrası haqqında hesabat;
- xərclər smetasının icrası balansı;
- xüsusi vəsaitlər üzrə smeta icrası haqqında hesabat;
- elmi-tədqiqat işlərinin yerinə yetirilməsi haqqında hesabat;
- doğru cavab yoxdur.

Sual: 1 oktyabrdan sonra yeni yaradılmış bütçə təşkilatları üçün hesabat ili aşağıdakı dövr sayılır: (Çəki: 1)

- növbəti ilin 31 dekabr tarixi daxil olmaqla olan dövr;
- cari ilin 31 dekabr tarixi daxil olmaqla olan dövr.
- 1 yanvardan 31 dekabr tarixi daxil olmaqla olan dövr;
- onların hüquqi şəxs statusu aldığı dövrdən ilin sonuna qədər olan dövr.
- doğru cavab yoxdur.

Sual: B.T-i üçün Maliyyə vəziyyəti haqqında hesabat nə vaxt təsdiq edilib? (Çəki: 1)

- 2009-cu il
- 1995-ci il
- 2004-ci il
- 2012-ci il
- 2010-ci il

Sual: B.T-i üçün maliyyə vəziyyəti haqqında hesabat neçə nömrəli milli uçot standartları ilə müəyyən edilib? (Çəki: 1)

- 1 №-li milli Mühasibat uçotu standartları
- 5 №-li
- 9 №-li
- 3 №-li
- 8 №-li

Sual: B.T-da Bankda olan hesablaşma hesablarında olan məlumatlar hansı müddətə əks olunur? (Çəki: 1)

- pul vəsaitləri və onların ekvivalentləri maddəsində
  - cari hesabda ekvivalentlər maddəsi
  - əsas vəsaitlər ekvivalentlər maddəsi
  - kassa hesabında ekvivalentlər maddəsi
  - dövriyyə vəsaitlər ekvivalentlər maddəsi
- 

Sual: B.T-da qısamüddətli debitor borclar hesabında olan məlumatlar maliyyə vəziyyəti haqqında hesabatın hansı bölməsində əks olunur? (Çəki: 1)

- qısamüddətli aktivlər bölməsində
  - uzun və qısa müddətli aktivlər bölməsində
  - uzun müddətli
  - mənfəət bölməsində
  - zərər bölməsində
- 

Sual: B.T-da hazır məhsul haqqında məlumatlar maliyyə vəziyyəti haqqında hesabatın hansı maddəsində əks olunur? (Çəki: 1)

- 12-ci ehtiyatlar maddəsində
  - 11-ci debitor borclar maddədə
  - 10-cu Pul vəsaitləri maddəsində
  - 13-cü maliyyə aktivləri
  - 11-ci sair aktivlər maddəsində
- 

Sual: B.T-i üçün Maliyyə vəziyyəti haqqında hesabat nə vaxt təsdiq edilib? (Çəki: 1)

- 2009-cu il
  - 1995-ci il
  - 2004-ci il
  - 2012-ci il
  - 2010-ci il
- 

Sual: B.T-i üçün maliyyə vəziyyəti haqqında hesabat neçə nömrəli milli uçot standartlar ilə müəyyən edilib? (Çəki: 1)

- 1 №-li milli Mühasibat uçotu standartlar
  - 5 №-li
  - 9 №-li
  - 3 №-li
  - 8 №-li
- 

Sual: B.T-da 101 №-li kassa hesabının məlumatları Maliyyə vəziyyəti haqqında hansı hesabatda əks olunur? (Çəki: 1)

- qısamüddətli aktivlər bölməsində
  - uzun müddətli aktivlər
  - uzun və qısa müddətli
  - passivdə
  - aktivdə
- 

Sual: B.T-da Bankda olan hesablaşma hesablarında olan məlumatlar hansı müddətə əks olunur? (Çəki: 1)



- pul vəsaitləri və onların ekvivalentləri maddəsində
  - cari hesabda ekvivalentlər maddəsi
  - əsas vəsaitlər ekvivalentlər maddəsi
  - kassa hesabında ekvivalentlər maddəsi
  - dövriyyə vəsaitlər ekvivalentlər maddəsi
- 

Sual: B.T-da qısamüddətli debitor borclar hesabında olan məlumatlar maliyyə vəziyyəti haqqında hesabatın hansı bölməsində əks olunur? (Çəki: 1)

- qısamüddətli aktivlər bölməsində
  - uzun və qısa müddətli aktivlər bölməsində
  - uzun müddətli
  - mənfəət bölməsində
  - zərər bölməsində
- 

Sual: B.T-da hazır məhsul haqqında məlumatlar maliyyə vəziyyəti haqqında hesabatın hansı maddəsində əks olunur? (Çəki: 1)

- 12-ci ehtiyatlar maddəsində
  - 11-ci debitor borclar maddəsi
  - 10-cu Pul vəsaitləri maddəsində
  - 13-cü maliyyə aktivləri
  - 11-ci sair aktivlər maddəsində
- 

Sual: B.T-da istifadə olunmuş məsrəflər haqqında məlumatlar maliyyə vəziyyəti haqqında hesabatın hansı maddəsində əks olunur? (Çəki: 1)

- ehtiyatlar maddəsində
  - xərclər
  - gəlirlər
  - mənfəət
  - zərər
- 

Sual: B.T-da torpaq haqqında məlumatlar maliyyə vəziyyəti haqqında hesabatın hansı bölməsində əks olunur? (Çəki: 1)

- uzunmüddətli aktivlər bölməsində
  - qısamüddətli aktivlər bölməsində
  - bialoji aktivlər bölməsində
  - daşınmaz əmlak bölməsində
  - investisiya bölməsində
- 

Sual: B.T-da istifadə olunmuş məsrəflər haqqında məlumatlar maliyyə vəziyyəti haqqında hesabatın hansı maddəsində əks olunur? (Çəki: 1)

- ehtiyatlar maddəsində
  - xərclər
  - gəlirlər
  - mənfəət
  - zərər
- 

Sual: B.T-da tikililər haqqında məlumatlar maliyyə vəziyyəti haqqında hesabatın hansı bölməsində əks olunur? (Çəki: 1)

- uzunmüddətli aktivlər bölməsində
- qısa müddətli borclar

- işçilər üçün bank kreditləri
  - qısa müddətli bank kreditləri
  - qısa müddətli zəmanət öhdəlikləri
- 

Sual: B.T-da torpaq haqqında məlumatlar maliyyə vəziyyəti haqqında hesabatın hansı bölməsində əks olunur? (Çəki: 1)

- uzunmüddətli aktivlər bölməsində
  - qısamüddətli aktivlər bölməsində
  - bialoji aktivlər bölməsində
  - daşınmaz əmlak bölməsində
  - investisiya bölməsində
- 

Sual: B.T-da avadanlıqlar haqqında məlumatlar maliyyə vəziyyəti haqqında hesabatın hansı bölməsində əks olunur? (Çəki: 1)

- uzun müddətli aktivlər bölməsində
  - qısa və uzun müddətli aktivlər bölməsində
  - qısa müddətli aktivlər bölməsində
  - pul vəsaiti bölməsində
  - ehtiyatlar bölməsində
- 

Sual: B.T-da qeyri-maddi aktivlər üzrə kapitallaşdırılmış məsrəflər üzrə məlumatlar maliyyə vəziyyəti haqda hesabatın hansı bölməsində əks olunur? (Çəki: 1)

- uzun müddətli aktivlər
  - qısa müddətli aktivlər
  - uzun və qısa müddətli aktivlər
  - əsas fondlar
  - ehtiyatlı aktivlər
- 

Sual: B.T-da ödənilmiş nizamnamə kapitalı üzrə məlumatlar maliyyə vəziyyəti haqqında hesabatın hansı bölməsində əks etdirilir? (Çəki: 1)

- xalis aktivlər bölməsi
  - maliyyə aktivlər bölməsində
  - qeyri-maddi aktivlər bölməsində
  - maliyyə vəziyyəti mad.aktivlər bölməsində
  - kreditor borclar mad.aktivlər bölməsində
- 

Sual: B.T-da geri alınmış kapital (səhmlər) üzrə məlumatlar maliyyə vəziyyəti haqqında hesabatın hansı bölməsində əks olunur? (Çəki: 1)

- xalis aktivlər
  - əməliyyat gəlirləri
  - maliyyə gəlirləri
  - faiz gəlirləri
  - digər gəlirlər
- 

Sual: B.T uzunmüddətli aktivlər ilə bağlı məlumatlar hansı maliyyə hesabatında əks olunur? (Çəki: 1)

- maliyyə vəziyyəti haqqında hesabat
- Pul vəsaitləri haqqında hesabat
- gəlirlər haqqında hesabat
- xərclər haqqında hesabat

mən fəət haqqında hesabat

---

Sual: B.T qısamüddətli öhdəliklər ilə bağlı məlumatlar hansı maliyyə hesabatlarında əks olunur? (Çəki: 1)

- maliyyə vəziyyəti haqqında hesabat
  - pul vəziyyəti haqqında hesabat
  - gəlirlər vəziyyəti haqqında hesabat
  - xərclər haqqında hesabat
  - pul vəziyyəti haqqında hesabat
- 

Sual: B.T-da uzunmüddətli öhdəliklər ilə əlaqədar məlumatlar hansı hesabatda əks etdirilir? (Çəki: 1)

- maliyyə vəziyyəti haqqında hesabat
  - qısa müddətli aktlar haqqında hesabat
  - zərər haqqında hesabat
  - mən fəət haqqında hesabat
  - əsas vəs-r haqqında hesabat
- 

Sual: B.T-da xalis aktivlər üzrə əməliyyatlar məlumatlar hansı hesabatda əks olunur? (Çəki: 1)

- xalis aktivlər (kapital)
  - qeyri aktivlər haqqında hesabat
  - nizamnamə haqqında hesabat
  - qeyri-maddi aktivlər haqqında hesabat
  - xərclər haqqında hesabat
- 

Sual: B.T-da pul vəsaitləri və onların ekvivalentləri ilə bağlı məlumatlar hansı hesabatda əks olunur? (Çəki: 1)

- maliyyə vəziyyəti haqqında hesabat
  - pul vəsaitləri haqqında hesabat
  - əsas vəsaitlər haqqında hesabat
  - faizlər haqqında hesabat
  - gəlirlər haqqında hesabat
- 

Sual: B.T-da qısamüddətli debitor borclar ilə bağlı məlumatlar hansı hesabatda əks olunur? (Çəki: 1)

- maliyyə vəziyyəti haqqında hesabat
  - qısa müddətli aktlar haqqında hesabat
  - uzun müddətli aktlar haqqında hesabat
  - qısa və uzun müddətli aktlar haqqında hesabat
  - borclar haqqında hesabatda
- 

Sual: B.T-da ehtiyatlar ilə bağlı məlumatlar hansı hesabatda əks olunur? (Çəki: 1)

- maliyyə vəziyyəti haqqında hesabat
  - maddi aktivlər haqqında hesabatda
  - qeyri-maddi aktivlər haqqında hesabat
  - ehtiyat haqqında hesabat
  - pul vəsaitləri haqqında hesabat
- 

Sual: B.T-da sair qısamüddətli maliyyə aktivləri hansı hesabatda əks olunur? (Çəki: 1)

- qısa müddətli aktlar haqqında hesabat
  - uzun müddətli aktlar haqqında hesabat
  - maddi aktivlər haqqında hesabat
  - maliyyə aktivlər haqqında hesabat
  - maliyyə vəziyyəti haqqında hesabat
- 

Sual: B.T-da bankda olan hesablaşma hesablar ilə bağlı məlumatlar hansı hesabatlarda əks olunur? (Çəki: 1)

- maliyyə vəziyyəti haqqında hesabat
  - pul vəsaitləri haqqında hesabat
  - gəlirlər haqqında hesabat
  - xərclər haqqında hesabat
  - mənfəət haqqında hesabat
- 

Sual: B.T-da istifadə olunmuş məsrəflər hesabında olan məlumatlar hansı hesabatlarda əks olunur? (Çəki: 1)

- maliyyə vəziyyəti haqqında hesabatda
  - xərclər haqqında hesabat
  - gəlirlər haqqında hesabat
  - ehtiyatlar haqqında hesabat
  - mənfəət haqqında hesabat
- 

Sual: B.T-da təhtə hesab məbləğlərlə bağlı məlumatlar hansı hesabatda əks olunur? (Çəki: 1)

- maliyyə vəziyyəti haqqında hesabat
  - borclar haqqında hesabat
  - debitor borclar haqqında hesabat
  - kreditor borc haqqında hesabat
  - xərclər haqqında hesabat
- 

Sual: B.T-da satış məqsədilə saxlanılan qısamüddətli investisiyalar ilə bağlı məlumatlar hansı hesabatda əks olunur? (Çəki: 1)

- maliyyə vəziyyəti haqqında hesabatda
  - qısa müddətli aktlar haqqında hesabat
  - uzun müddətli aktlar haqqında hesabat
  - satış hesabı haqqında hesabat
  - Ehtiyat haqqında hesabat
- 

Sual: B.T-da torpaq, tikili və avadanlıq ilə bağlı məlumatlar hansı hesabatda əks olunur? (Çəki: 1)

- maliyyə vəziyyəti haqqında hesabat
  - əsas vəsaitlər haqqında hesabat
  - material ehtiyat haqqında hesabat
  - tikinti haqqında hesabat
  - avadanlıq haqqında hesabat
- 

Sual: B.T-da bioloji aktivlər ilə bağlı məlumatlar hansı hesabatda əks olunur? (Çəki: 1)

- maliyyə vəziyyəti haqqında hesabat
- əsas və.s. haqqında hesabat
- maddi akt haqqında hesabat
- qeyri-maddi haqqında hesabat

Sual: B.T-da daşınmaz əmlaka investisiyalar ilə bağlı məlumatlar hansı hesabatda əks olunur? (Çəki: 1)

- maliyyə vəziyyəti haqqında hesabat
  - əmlak haqqında hesabat
  - investisiya haqqında hesabat
  - əsas vəsait haqqında hesabat
  - maliyyə aktı haqqında hesabat
- 

Sual: B.T-da malsatan və podratçılara qısamüddətli kreditlər borcları ilə əlaqədar məlumatlar hansı hesabatda əks olunur? (Çəki: 1)

- maliyyə vəziyyəti haqqında hesabat
  - malsatanlar haqqında hesabat
  - borclar haqqında hesabat
  - d) maddi aktivlər haqqında hesabat
  - e) maliyyə aktivlər haqqında hesabat
- 

Sual: B.T-da əməyin ödənişi üzrə işçi heyətinə olan borclarla bağlı məlumatlar hansı hesablarda əks olunur? (Çəki: 1)

- maliyyə vəziyyəti haqqında hesabat
  - əməyin ödənişi haqqında hesabat
  - işçilərin borc haqqında hesabatı
  - borclar haqqında hesabat
  - maliyyə aktları haqqında hesabat
- 

Sual: B.T-da vergi və sair məcburi ödənişlər üzrə ödənişlər ilə bağlı məlumatlar hansı hesabatda əks olunur? (Çəki: 1)

- maliyyə vəziyyəti haqqında hesabat
  - vergi haqqında hesabat
  - gəlirlər haqqında hesabat
  - maliyyə aktivləri haqqında hesabat
  - ödənişlər haqqında hesabat
- 

Sual: B.T-da faizlər ilə bağlı qısamüddətli kreditor borcları haqqa məlumatlar hansı hesabatlarda əks olunur? (Çəki: 1)

- maliyyə vəziyyəti haqqında hesabat
  - faizlər haqqında hesabat
  - kreditorlar haqqında hesabat
  - borclar haqqında hesabat
  - kreditor borclar haqqında hesabat
- 

Sual: B.T-da qısamüddətli zəmanət öhdəlikləri ilə bağlı məlumatlar hansı hesabatlarda əks olunur? (Çəki: 1)

- maliyyə vəziyyəti haqqında hesabat
  - qısa müddətli zəmanət haqqında hesabat
  - ödənişlər haqqında hesabat
  - öhdəliklər haqqında hesabat
  - zəmanət haqqında hesabat
-

Sual: B.T-da uzunmüddətli kreditor borclar ilə bağlı məlumatlar hansı hesabatlarda əks olunur? (Çəki: 1)

- maliyyə vəziyyəti haqqında hesabat
  - borclar haqqında hesabat
  - kreditor borc haqqında hesabat
  - uzun müddətli borclar haqqında hesabat
  - maliyyə aktları haqqında hesabat
- 

Sual: B.T-da uzunmüddətli qiymətləndirilmiş öhdəliklər ilə bağlı məlumatlar hansı hesabatlarda əks olunur? (Çəki: 1)

- maliyyə vəziyyəti haqqında hesabat
  - öhdəliklər üzrə hesabat
  - ödənişlər üzrə hesabat
  - uzunmüddətli borc üzrə hesabat
  - maliyyə aktivlər üzrə hesabat
- 

Sual: B.T-da kapital ehtiyatları ilə bağlı məlumatlar hansı hesabatlarda əks olunur? (Çəki: 1)

- maliyyə vəziyyəti haqqında hesabat
  - ehtiyatlar haqqında hesabat
  - maliyyə aktivlər haqqında hesabat
  - kapital haqqında hesabat
  - ödənişlər haqqında hesabat
- 

Sual: B.T-da bölüşdürülməmiş mənfəət ilə bağlı məlumatlar hansı hesabatda əks olunur? (Çəki: 1)

- maliyyə vəziyyəti haqqında hesabat
  - mənfəət haqqında hesabat
  - maliyyə aktı haqqında hesabat
  - bölüşdürülməmiş mənfəət haqqında hesabat
  - qeyri maddi aktlar haqqında hesabat
- 

Sual: B.T-da bölüşdürülməmiş zərər ilə əlaqədar məlumatlar hansı hesabatda əks olunur? (Çəki: 1)

- maliyyə vəziyyəti haqqında hesabat
  - zərər haqqında hesabat
  - bölüşdürülməmiş zərər haqqında hesabat
  - bölüşdürülməmiş zərər haqqında hesabat
  - qeyri maddi aktlar haqqında hesabat
- 

Sual: B.T-da geri alınmış kapital ilə bağlı məlumatlar hansı hesabatda əks olunur? (Çəki: 1)

- maliyyə vəziyyəti haqqında hesabat
  - qeyri alınmış kapital haqqında hesabat
  - maliyyə aktivlər haqqında hesabat
  - qeyri maddi aktivlər haqqında hesabat
  - borclar haqqında hesabat
- 

Sual: B.T-da geri alınmış səhmlər ilə bağlı məlumatlar hansı hesabatda əks olunur? (Çəki: 1)

- maliyyə vəziyyəti haqqında hesabat
- səhmlər haqqında hesabat

- geri alınmış səhmlər haqqında hesabat
  - maliyyə aktivləri haqqında hesabat
  - qeyri maddi aktivlər haqqında hesabat
- 

Sual: B.T-da ödənilmiş nominal kapitalı ilə bağlı məlumatlar hansı hesabatda əks olunur? (Çəki: 1)

- maliyyə vəziyyəti haqqında hesabat
  - ödənilmiş kapital haqqında hesabat
  - kominal kapital haqqında hesabat
  - maliyyə aktı haqqında hesabat
  - qeyri maddi akt haqqında hesabat
- 

Sual: B.T-da məzənnə fərqləri üzrə ehtiyat fondları ilə bağlı məlumatlar hansı hesabatlarda əks olunur? (Çəki: 1)

- maliyyə vəziyyəti haqqında hesabat
  - məzənnə fərqləri haqqında hesabat
  - ehtiyat fondları haqqında hesabat
  - maliyyə ehtiyatları haqqında hesabat
  - maliyyə aktivləri haqqında hesabat
- 

Sual: B.T-da yenidən qiymətləndirmə üzrə ehtiyat ilə bağlı məlumatlar hansı hesabatda əks olunur? (Çəki: 1)

- maliyyə vəziyyəti haqqında hesabat
  - ehtiyat haqqında hesabat
  - yenidən qiymətləndirmə haqqında hesabat
  - maliyyə ehtiyatları haqqında hesabat
  - qiymətləndirmə haqqında hesabat
- 

Sual: B.T-da qanunvericiliyə əsasən yaradılan ehtiyat fondları ilə bağlı məlumatlar hansı hesabatlarda əks olunur? (Çəki: 1)

- maliyyə vəziyyəti haqqında hesabat
  - qanunvericiliklə yaradılan fondlar haqqında hesabat
  - fondlar haqqında hesabat
  - ehtiyat fondları haqqında hesabat
  - maliyyə aktivləri haqqında hesabat
- 

Sual: B.T-da digər ehtiyat fondları ilə bağlı məlumatlar hansı hesabatda əks olunur? (Çəki: 1)

- maliyyə vəziyyəti haqqında hesabat
  - digər fondlar haqqında hesabat
  - digər ehtiyat fondları haqqında hesabat
  - qeyri maddi aktivlər
  - maliyyə aktivləri haqqında hesabat
- 

Sual: B.T-da digər uzunmüddətli investisiyalar ilə bağlı məlumatlar hansı hesabatda əks olunur? (Çəki: 1)

- maliyyə vəziyyəti haqqında hesabat
- uzun müddətli aktlar haqqında hesabat
- investisiyalar haqqında hesabat
- digər uzun müddətli investisiyalar haqqında hesabat
- maliyyə aktivləri haqqında hesabat

Sual: B.T-da material ehtiyatları ilə bağlı məlumatlar hansı hesabatda əks olunur? (Çəki: 1)

- maliyyə vəziyyəti haqqında hesabat
- ehtiyat haqqında hesabat
- qeyri maddi aktlar haqqında hesabat
- maliyyə aktları haqqında hesabat
- investisiyalar haqqında hesabat

Sual: B.T-da torpaq, tikili və avadanlığın amortizasiyası ilə bağlı məlumatlar hansı hesabatda əks olunur? (Çəki: 1)

- maliyyə vəziyyəti haqqında hesabat
- torpaq haqqında hesabat
- tikinti haqqında hesabat
- əsas və s.haqqında hesabat
- avadanlığın amortizasiyası haqqında hesabat

### **BÖLMƏ: 1201**

Ad	1201
Suallardan	17
Maksimal faiz	17
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Büdcə təşkilatlarının maliyyə vəziyyəti haqqında hesabatda təqdim edilməli olan informasiya daxil deyil: (Çəki: 1)

- Qısamüddətli aktivlər
- Qısamüddətli öhdəliklər
- Xalis aktivlər(kapital)
- Uzunmüddətli öhdəliklər
- ümumi mənfəət(zərər)

Sual: Qısamüddətli aktivlər üzrə maliyyə vəziyyəti haqqında hesabat aşağıdakı maddələr üzrə ümumiləşdirilmiş məlumatları əhatə edir. Səhv olanı göstərin: (Çəki: 1)

- qısamüddətli kredit borcları
- ehtiyatlar
- sair qısamüddətli maliyyə aktivləri
- pul vəsaitləri və onların ekvivalentləri
- sair qısamüddətli aktivlər

Sual: Uzunmüddətli aktivlər üzrə maliyyə vəziyyəti haqqında hesabatın "Cəmi uzunmüddətli aktivlər" sətri üzrə yekun məbləğlər "Maliyyə vəziyyəti haqqında hesabat" formasının hansı sütunlarda əks etdirilir: (Çəki: 1)

- müvafiq olaraq 5-ci və 7-ci sütunlarda
- müvafiq olaraq 6-cı və 8-ci sütunlarda
- müvafiq olaraq 4-cü sütunda
- müvafiq olaraq 9-cu sütunda
- doğru cavab yoxdur



Sual: Qısamüddətli öhdəliklər üzrə maliyyə vəziyyəti haqqında hesabatın "Qısamüddətli faiz xərcləri yaradan öhdəliklər" maddəsində aşağıdakı sintetik hesablarda hesabat dövrünün əvvəlinə və sonunu uçota alınmış ümumiləşdirilmiş məlumatlar üzrə qalıq məbləğləri göstərilir. Səhv olanı göstərin: (Çəki: 1)

- Qısamüddətli bank kreditləri
  - İşçilər üçün qısamüddətli bank kreditləri
  - Qısamüddətli borclar
  - Digər qısamüddətli faiz xərcləri yaradan öhdəliklər
  - Qısamüddətli debitor borcları
- 

Sual: 542 N-li "Uçot siyasətinə dəyişikliklər və əhəmiyyətli səhvlərlə bağlı mənfəət(zərər) üzrə düzəlişlər" Xalis aktivlər(kapital) üzrə maliyyə vəziyyəti haqqında hesabatın hansı maddəsində əks etdirilir? (Çəki: 1)

- Ödənilmiş nominal(nizamnamə) kapital maddəsində
  - [Geri alınmış kapital(səhmlər) maddəsində
  - Kapital ehtiyatları maddəsində
  - Bölüşdürülməmiş mənfəət(ödənilmiş zərər) maddəsində
  - Doğru cavab ypxdur
- 

Sual: B.T-da əmək haqqı üzrə məlumatlar maliyyə fəaliyyətinin nəticələri haqda hesabatın hansı bölməsində əks olunur? (Çəki: 1)

- xərclər üzrə bölgü
  - gəlirlər üzrə bölgü
  - sair xərclər üzrə bölgü
  - zərər üzrə bölgü
  - mənfəət üzrə bölgü
- 

Sual: B.T-da birja əməliyyatları üzrə məlumatlar maliyyə fəaliyyəti nəticələri haqqında hesabatın hansı bölməsində əks olunur? (Çəki: 1)

- xərclər bölməsində
  - sair xərclər bölməsində
  - sair gəlirlər bölməsində
  - [yeni cavab]
  - zərər bölməsində
- 

Sual: B.T-da dövlət sosial sığorta ayırmaları üzrə məlumatlar maliyyə fəaliyyəti nəticələri haqqında hesabatın hansı bölməsində əks olunur? (Çəki: 1)

- xərclər bölməsində
  - sair gəlirlər bölməsində
  - sair xərclər bölməsində
  - zərər xərclər bölməsində
  - gəlirlər xərclər bölməsində
- 

Sual: B.T-da qeyri-birja əməliyyatları üzrə məlumatlar maliyyə fəaliyyəti nəticələri haqda hesabatın hansı bölməsində əks olunur? (Çəki: 1)

- xərclər bölməsində
  - gəlirlər bölməsində
  - zərər bölməsində
  - mənfəət bölməsində
  - qeyri aktivlər bölməsində
-

Sual: B.T-da sair gəlirlər əməliyyatı üzrə məlumatlar maliyyə fəaliyyətinin nəticələri haqqında hesabatın hansı bölməsində əks olunur? (Çəki: 1)

- xərclər bölməsi
  - zərər bölməsi
  - mənfəət bölməsi
  - gəlirlər bölməsi
  - sair gəlirlər
- 

Sual: B.T-da qeyri birja əməliyyatlar üzrə sərf edilmiş materialların dəyəri ilə bağlı məlumatlar maliyyə fəaliyyəti nəticələri haqqında hesabatın hansı bölməsində əks etdirilir? (Çəki: 1)

- xərclər bölməsi
  - sair gəlirlər bölməsi
  - gəlirlər bölməsi
  - xalis gəlirlər bölməsi
  - zərər bölməsi
- 

Sual: B.T-da qeyri-birja əməliyyatları üzrə istehsal olunmuş məhsulların dəyəri ilə əlaqədar məlumatlar maliyyə fəaliyyəti nəticələri hesabatının hansı bölməsində əks olunur? (Çəki: 1)

- xərclər bölməsində
  - zərər bölməsi
  - mənfəət bölməsi
  - gəlirlər bölməsi
  - sair gəlirlər bölməsi
- 

Sual: B.T amortizasiya üzrə məlumatları maliyyə fəaliyyətinin nəticələri haqqında hesabatın hansı bölməsində əks olunur? (Çəki: 1)

- xərclər bölməsi
  - gəlirlər bölməsi
  - aktivlər bölməsi
  - qeyri maddi aktivlər bölməsi
  - sair gəlirlər bölməsi
- 

Sual: B.T-da kapital ehtiyatları üzrə məlumatlar maliyyə fəaliyyət nəticələri haqda hesabatın hansı bölməsində əks olunur? (Çəki: 1)

- ümumi mənfəət bölməsi
  - zərər bölməsi
  - xərclər bölməsi
  - gəlirlər bölməsi
  - sair gəlirlər bölməsi
- 

Sual: B.T-da ödənilmiş səhda kapitalı üzrə məlumatlar maliyyə fəaliyyətinin nəticələri haqqında hesabatın hansı bölməsində əks olunur? (Çəki: 1)

- xalis aktivlər
  - mənfəət bölməsi
  - zərər bölməsi
  - gəlirlər bölməsi
  - xərclər bölməsi
-

Sual: B.T-da digər ehtiyat fondları üzrə məlumatlar maliyyə fəaliyyətinin nəticələri hesabatın hansı bölməsində əks etdirilir? (Çəki: 1)

- xalis aktivlər
  - qeyri maddi aktivlər
  - qısa müddətli aktivlər
  - uzun müddət aktivlər
  - maddi aktivlər
- 

Sual: B.T-da bölüşdürülməmiş mənfəət üzrə məlumatlar maliyyə fəaliyyətinin nəticələri haqqında hesabatın hansı bölməsində əks olunur? (Çəki: 1)

- a. xalis aktivlərdə dəyişikliklər
  - b. maddi aktivlər dəyişikliklər
  - c. qeyri maddi aktivlər dəyişikliklər
  - d. qısa müddət aktivlər
  - e. uzun müddətli aktivlərdə dəyişiklik
- 

